

## 0511y\_Az\_Q2017\_Yekun imtahan testinin sualları

### Fənn : 0511Y Beynəlxalq münasibətlərin formalaşmasının əsasları və təkamülü

1 Kommunist ideologiyasının mahiyyəti

- Bütün sərvətlərin dövlət mülkiyyətinə keçməsi və əməyə görə bölgü aparılması
- Burjuaziya ilə fəhlə sinfi arasında sülhə nail olmaq
- Öz xalqı üçün Yer üzündə cənnət yaratmaq
- Torpağın kəndlilərə verilməsi
- Ölkədə savadsızlığın ləğvinə nail olmaq

2 Almaniyada faşizmin İtaliyadakı faşizmdən əsas fərqi nə idi

- Şovinist olmaması
- İşgalçılıq planlarının olmaması
- Daha öncə hakimiyyətə gəlməsi
- Liberal xarakterli olması
- Daha totalitar xarakterli olması

3 İtalya dövləti ilə Vatikan arasında münasibətlər hansı sazişlə nizama salınmışdır

- Lokarno
- Rapallo
- Lateran
- Genuya
- Lozanna

4 Hansı partiya öz xalqı üçün Yer üzündə cənnət yaratmağı ı öz ali məqsədi elan etmişdi

- Rusiya Liberal-demokrat Partiyası
- Almaniya Nasional-Sosialist Partiyası
- Almaniya xristian-demokrat İttifaqı
- Böyük Britaniya mühafizəkarlar partiyası
- Sovet İttifaqı Kommunist Partiyası

5 Krım müharibəsi nəticəsində hansı sülh müqaviləsi imzalandı?

- Ədirnə sülhü
- Paris sülhü
- Versal sülhü
- Vyana sülhü
- Vestfal sülhü

6 1848-ci il inqilabı zamanı hansı dövlət Avstriya imperiyasını dağılmadan xilas etdi?

- İtaliya
- Rusiya
- Prussiya
- Fransa
- İngiltərə

7 Hansı sülh müqaviləsi nəticəsində Yunanistan müstəqil dövlət oldu?

- Vyana sülhü
- Ədirnə sülhü
- Türkmənçay sülhü
- Paris sülhü
- Versal sülhü

8 Ədirnə sülhü neçənci ildə imzalandı?

- 10 fevral 1828
- 14 sentyabr 1829
- 9 iyul 1830
- 19 mart 1815
- 8 fevral 1815

9 Polşa məsələsi hansı dövlətin xeyrinə həll edilmişdir?

- Avstriyanın
- Prussiyanın
- İngiltərənin
- Rusyanın
- Fransanın

10 Almaniya İttifaqında hansı dövlət əsas rol oynayırdı?

- Saksoniya
- Avstriya
- Prussiya
- Bavariya
- Sileziya

11 Almaniya İttifaqına nəçə dövlət daxil idi?

- 23
- 46
- 38
- 300
- 52

12 Almaniya İttifaqı nə vaxt yaradılmışdır?

- 1840-ci ildə
- 1815-ci ildə
- 1832-ci ildə
- 1854-cü ildə
- 1836-ci ildə

13 Vyana konqresinin qərarları hansı sənəddə öz əksini tapmışdır?

- "Avropa ölkələri ilə danışqlar"da
- "Yekun akt"da
- "Konqresin əsas qərarları"nda
- "Qaliblərin müqaviləsi"ndə
- "Vyana qərarları"nda

14 U.Kennonun Cismin müdrikliyi adlı əsəri nə vaxt nəşr edilmişdir

- 1968
- 1925
- 1946
- 1958
- 1932

15 L. fon Bertalanfinin Ümumi sistem nəzəriyyəsi. əsası, inkişafı, tətbiq ediməsi adlı əsəri nə vaxt nəşr edilmişdir

- 1925
- 1946
- 1968
- 1932
- 1958

16 Orqanizm daxilində dinamik proses gedir, orqanizm, daimi və davamlı hala çalışan açıq sistemdir tezisi kimə məxsusdur

- İ. Vallerstayn
- L. fon Bertalanfi
- A Boqdanov
- T. Hobbs
- N. Luman

17 M. Kaplanın Sistem və beynəlxalq siyasetdə proses adlı əsəri nə vaxt nəşr edilmişdir

- 1968
- 1957
- 1949
- 1946
- 1974

18 Klod Levi-Strossun Struktur antropologiya adlı əsəri nə vaxt nəşr edilmişdir

- 1925
- 1958
- 1932
- 1968
- 1946

19 E.B. de Kondilyakın Sistemlər üzrə traktatı nə vaxt nəşr edilmişdir

- 1925
- 1749
- 1868
- 1458
- 1246

20 Fukidinin fikirləri sırasında verilə bilməz:

- dövlətlər arası münaqişədə əsas argument gücdür
- dövlətlər arası münasibətlərdə hüquqi normaların əhəmiyyəti yoxdur
- güc və qüvvə məqsəd deyil
- güc vasitəsilə başqa dövləti müəyyən işləri görməyə məcbur etmək olar
- güc və qüvvə dövlətin təhlükəsizliyini və nüfuzunu saxlamaq üçün vasitədir

21 Bu fikir kimə məxsusdur: Sosial sistemin fərqləndirici xüsusiyyəti daxili və xarici elementlərin bir balansından ibarətdir

- V. Kartasov
- R. Rouzkrans
- U. Kennon
- A. Boqdanov
- T. Hobbs

22 U. Kennonun əsərinin adı:

- "Struktur antropologiya"
- "Cismin müdrikliyi"
- "Tektologiya. Ümumi təşkilati elm"
- "Sistemlər üzrə traktat"
- "Ümumi sistem nəzəriyyəsi. Əsası, inkişafı, tətbiq edilməsi"

23 Tektologiya hansı quruluş haqqında elm kimi nəzərdə tutulmuşdur?

- imperializm
- kapitalizm
- sosializmin
- kommunizm
- feodalizm

24 Bu tərif kimə məxsusdur: Sistem – qarşılıqlı əlaqələrlə bağlı elementlərin birləşməsi olaraq müəyyən bir bütövlükdür və ona məxsus olan xüsusiyyətlər elementlərin xüsusiyyətlərinin cəmi deyil .

- İ. Vallerstayn
- L. Bertalanfi
- N. Luman
- A. Boqdanov
- M. Kaplan

25 Aleksandr Boqdanovun əsərinin adı:

- "Struktur antropologiya"
- "Tektologiya. Ümumi təşkilati elm"
- "Sistemlər üzrə traktat"
- "Cismin müdrikliyi"
- "Ümumi sistem nəzəriyyəsi. Əsası, inkişafı, tətbiq edilməsi"

26 Bu fikir kimə məxsusdur: Hər bir sistem hər hansı bir incəsənət və ya elm hissələrinin elə bir müəyyən qaydada yerləşməsidir ki, onlar hamısı bir-birinə qarşılıqlı dəstəkdir və sonuncu hissələr əvvəlkilərlə izah olunur

- R. Aron
- L. Bertalanfi
- E.B. de Kondilyak
- U. Kennon
- K. Levi-Sross

27 E.B. de Kondilyakin əsərinin adı:

- "Cismin müdrikliyi"

- "Tektologiya. Ümumi təşkilati elm"
- "Struktur antropologiya"
- "Sistemlər üzrə traktat"
- "Ümumi sistem nəzəriyyəsi. Əsası, inkişafi, tətbiq edilməsi"

28 XX əsrə qədər sistem anlayışının mənası nə idi?

- qarşılıqlı əlaqələrlə bağlı elementlərin birləşməsi olaraq müəyyən bir bütövlükdür və ona məxsus olan xüsusiyyətlər elementlərin xüsusiyyətlərinin cəmi deyil
- nizama salınmış bilik
- hissələrdən ibarət olan bütöv
- hissə və bütöv arasında münasibətlər
- bir-biri ilə elə tipli qarşılıqlı asılı elementlər cəmidir ki, birinin xarakteri dəyişəndə, digər münasibətlər də dəyişir, və nəticədə bütün ansambl dəyişir

29 Lüdviq fon Bertalanfinin əsərinin adı:

- "Struktur antropologiya"
- "Cismin müdrikliyi"
- "Ümumi sistem nəzəriyyəsi. Əsası, inkişafi, tətbiq edilməsi"
- "Tektologiya. Ümumi təşkilati elm"
- "Sistemlər üzrə traktat"

30 Sistem anlayışı elmi istifadəyə neçənci əsrlərdə daxil olub?

- XIX-XX əsrlərdə
- XVII-XVIII əsrlərdə
- XII-XIII əsrlərdə
- XV-XVI əsrlərdə
- XVIII-XIX əsrlərdə

31 I. Vallerstayn Müasir Dünya-sistemi adlı əsəri nə vaxt nəşr edilmişdir

- 1946
- 1974
- 1968
- 1932
- 1945

32 R.Arona görə milli mənafenin 3 səbəbi

- strategiya, diplomatiya, təhlükəsizlik
- ləyaqət, qüvvə, qorxu
- təhlükəsizlik, qüvvə, şərəf
- təhlükəsizlik, qüvvə, diplomatiya
- qorxu, qüvvə, ləyaqət

33 E. Luard neçə ardıcıl beynəlxalq sistem müəyyən edirdi?

- 9
- 5
- 4
- 7
- 3

34 Sistem elementlər arasında bağlanılların növünə görə necə təsnif edilir?

- açıq və qapalı sistemlər
- deterministik (səbəbli) və ehtimallı (stoxastik) sistemlər
- sadə, mürəkkəb və xüsusi mürəkkəb sistemlər
- statik və dinamik sistemlər
- bioloji, sosial, texniki və iqtisadi sistemlər

35 Sistem mürəkkəbliyindən asılı olaraq necə təsnif edilir?

- açıq və qapalı sistemlər
- bioloji, sosial, texniki və iqtisadi sistemlər
- sadə, mürəkkəb və xüsusi mürəkkəb sistemlər
- deterministik (səbəbli) və ehtimallı (stoxastik) sistemlər
- statik və dinamik sistemlər

36 a) Bu və ya digər sistem elementinin həmin sistemin bir bütövlük kimi təşkil edilməsində rolü; b) sistem çərçivəsində müəyyən elementlər arasında bağlılı yaradan özünü mühitə uyğunlaşdırma kimi biruzə verən qanuna uyğunluq; c) sistemdə yerindən asılı olaraq elementin kompleks tədbirləri; d) elementlərin sistemin stabilliyinin qorunub saxlanmasına yönəldilmiş müsbət reaksiya

- Struktur
- Funksiya
- Homeostazis
- Mürəkkəblik
- Iyerarxiyalıq

37 Sistemlə daim qarşılıqlı təsirdə olaraq onun forma və fəaliyyət şəraitin müəyyən edən daxili və xarici amillərin birlüyü:

- Bağlantılar
- Mühit
- Struktur
- Keyfiyyətlər
- Elementlər

38 Sistemin stabilliyinin saxlanması təşkil edən sistem elementləri arasında nizamlı və sabit bağlantılar şəbəkəsi:

- Emergentlik
- Bağlantılar
- Struktur
- Iyerarxiyalıq
- Mürəkkəblik

39 Elementləri və xüsusiyyətləri sistem prosesində birləşdirir:

- Keyfiyyətlər
- Funksiya
- Iyerarxiyalıq
- Bağlantılar
- Struktur

40 Mürəkkəb bütövlüyün bir hissəsi:

- Bağlantılar
- Element

- Struktur
- Keyfiyyətlər
- Funksiya

41 Prosesin zahiri təzahürləri olaraq obyekt haqqında informasiya verir:

- Funksiya
- Struktur
- Keyfiyyətlər
- Elementlər
- Bağıntılar

42 Ümumi sistemlər nəzəriyyəsinin əsaslarını kim qoymuşdur?

- İ. Vallerstayn
- L. fon Bertalanfi
- A Boqdanov
- T. Hobbs
- N. Luman

43 Homeostazis anlayışını ilk dəfə olaraq kim tədqiq edib?

- T. Hobbs
- U. Kennon
- M. Kaplan
- T. Parsons
- A. Boqdanov

44 Tarixçilər Şimal müharibəsini 3 mərhələyə bölgürələr

- 1701-1707; 1708-1713; 1714-1721
- 1700-1706; 1707-1709; 1709-1721
- 1701-1705; 1706-1714; 1715-1721
- 1700-1703; 1704-1711; 1712-1720
- 1701-1704; 1705-1715; 1716-1720

45 Portuqaliya İspaniyadan neçənci ildə ayrıldı

- 1668
- 1640
- 1550
- 1700
- 1720

46 1649-1652-ci illərdə İngiltərə haranı zəbt etdi?

- Luiziana, Kanada
- İrlandiya, Şotlandiya
- Şotlandiya, Uels
- Yeni Zelandiya, Avstraliya
- Florida, Kaliforniya

47 Beynəlxalq münasibətlərin ənənəvi-tarixi yanaşma ilə öyrənilməsinin əsas çatışmamazlığı nədən ibarətdir

- O, hipotetik xarakter daşıyır

- O, mövcud olan əsas aktorlar - böyük dövlətlər arasında münasibətlərin təsvir edilməsi ilə kifayətlənir
- O, sosial dəyişiklikləri xətti deyil, stoxastik kimi qəbul edir
- O, tarixin təcrübəsindən istifadə edərək, abstrakt modellərin qurulması cəhdlərindən imtina edir
- O, təhlilin vahidi kimi ayrı-ayrı cəmiyyət və dövlət əvəzinə tarixi sistemləri öyrənir

48 Hansı sistem mühit ilə qarşılıqlı təsir yaxud mübadilə nəticəsində nizamı saxlayır?

- İqtisadi sistem
- Material sistem
- Qapalı sistem
- Açıq sistem
- Ideal sistem

49 Bogdanov rus sosial elmində ilk dəfə olaraq hansı ifadəni işlədib?

- nizama salınmış bilik
- Sosial sistem
- Açıq sistem
- Texniki sistem
- Ideal sistem

50 Homeostazis anlayışının mənası nə deməkdir?

- düşünmə prosesində ümumidən xüsusiyə getmə
- nəzəri tədqiqatın mənqiqi və metodik üsulları sistemi
- sistemdə tarazlıq
- nizamsızlıq ölçüsü
- asılılıq

51 Hansı sistem mühit ilə bağlantıları minimuma qədər azaldır, entropiyani artırmağa meyllidir?

- Texniki sistem
- Qapalı sistem
- Açıq sistem
- Ehtimallı sistem
- Sadə sistem

52 Bu sistem müşahidəcildən asılı olmayaraq obyektiv mövcuddur. Alimin vəzifəsi belə bir sistemi ətraf mühitdən seçib onun giriş və çıkışını müəyyən etsin. Bu yanaşmada sistem - elmi tədqiqatın və idarəetmənin obyektidir:

- Ideal sistem
- Material sistemlər
- Qapalı sistem
- Mürəkkəb sistem
- Texniki sistem

53 Bu sistem proseslərin və vəziyyətlərin öyrənmə vasitəsidir. Belə sistem real obyektləri əks edir, lakin onu nəzəri olaraq alım yaradır. Bu yanaşmada, sistem və model eynidir. Sistem yaradılmış model vasitəsilə obyektiñ xüsusiyyətlərini təmsil edən əlaqəli deyişənlər birləyi hesab olunur:

- Material sistem
- Ideal sistem
- Dinamik sistem
- Açıq sistem

- Texniki sistem

54 əbu əl-Fərabi Aristotelin əsərlərində diqqəti nəyə cəlb edib?

- açıqlıq və qapalılığ  
 qayda, təşkilat və sistemə  
 hissə və bütöv arasında münasibətlərə  
 statik və dinamikliyə  
 sadəlik və mürəkkəbliyə

55 Sistem ətraf mühitlə qarşılıqlı təsir prinsipinə əsasən necə təsnif edilir?

- bioloji, sosial, texniki və iqtisadi sistemlər  
 açıq və qapalı sistemlər  
 sadə, mürəkkəb və xüsusi mürəkkəb sistemlər  
 deterministik (səbəbli) və ehtimallı (stoxastik) sistemlər  
 statik və dinamik sistemlər

56 Sistem elementlərin tərkibi və sistemin məqsədina əsasən necə təsnif edilir?

- açıq və qapalı sistemlər  
 bioloji, sosial, texniki və iqtisadi sistemlər  
 sadə, mürəkkəb və xüsusi mürəkkəb sistemlər  
 deterministik (səbəbli) və ehtimallı (stoxastik) sistemlər  
 statik və dinamik sistemlər

57 Sistem onun daxilində baş verən proseslərin xarakterinə görə necə təsnif edilir?

- sadə, mürəkkəb və xüsusi mürəkkəb sistemlər  
 statik və dinamik sistemlər  
 açıq və qapalı sistemlər  
 bioloji, sosial, texniki və iqtisadi sistemlər  
 deterministik (səbəbli) və ehtimallı (stoxastik) sistemlər

58 Sistemi ətraf mühitdən ayırır - ətraf mühit ilə əlaqə seçici həyata keçirilir, bu da sistemin fərdi keyfiyyətlərinin qorunması ilə maddə, enerji və informasiya mübadiləsinə imkan verir:

- Korrelyativlik  
 Xarici sərhəd  
 Müxtəliflik  
 Bağlılıq  
 İnteqrasiyalılıq

59 Sistem xüsusiyyətlərinin qarşılıqlı asılılığı:

- Bağlılıq  
 İnteqrasiyalılıq  
 Korrelyativlik  
 İyerarhiyalılıq  
 Inersiyalılıq

60 Sistemin səviyyələrinin, elementlərinin vertikal tabeliyi:

- İnteqrasiyalılıq  
 İyerarhiyalılıq

- Bağlılıq
- Mürəkkəblik
- Korrelyativlik

61 Digər obyektlərlə müqayisədə sistemin hissələrinin bir-biri ilə daha mühüm və güvvətli bağıntıları:

- İnteqrasiyalılıq
- İyerarhiyalılıq
- Korrelyativlik
- Sabitlik
- Bağlılıq

62 Sistemin dağıdıcı təsirə müqavimət göstərmək qabiliyyəti:

- İnteqrasiyalılıq
- Bağlılıq
- Korrelyativlik
- İyerarhiyalılıq
- Sabitlik

63 Hissələrinin birliyini elə təmin edir ki, bu birlik nəticəsində hissələrinin xüsusiyyətləri modifikasiya olunur və keyfiyyətcə ayrı, mövcud sistemə aid olan xüsusiyyətlər zahirə çıxır:

- Xarici sərhəd
- Korrelyativlik
- İnteqrasiyalılıq
- Sabitlik
- İyerarhiyalılıq

64 Sabitlik, inteqrasiyalılıq, bağlılıq, iyerarhiyalılıq, korrelyativlik və xarici sərhəd nəyin xüsusiyyətləridir?

- Strukturluğun
- Bütövlülüyün
- Mütəşəkkilliyyin
- Funksional anizotropluğun
- Mürəkkəbliyyin

65 Sistemin dəyişən mühit şəraitində öz keyfiyyət spesifikasını saxlamaq qabiliyyəti:

- Mütəşəkkillik
- Bütövlülük
- Funksional anizotropluq
- Müxtəliflik
- Inersiyalılıq

66 Resurslarının konsentrasiyası sayəsində sistemin fəaliyyətini təyin edir və sistem elementlərinin funksional təkmilləşdirilməsi əsasında nail olunur:

- Funksional anizotropluq
- Mütəşəkkillik
- Bütövlülük
- Inersiyalılıq
- Müxtəliflik

67 Mütəşəkkillik, bütövlülük, mürəkkəblik, funksional anizotropluq və inersiyalılıq nəyin xüsusiyyətləridir?

- Bağlantıların
- Sistemin
- Homeostazisin
- Mühitin
- Keyfiyyətlərin

68 Sistemin hər elementi bir sistem kimi baxıla bilər, bu halda da, tədqiq olunan sistem daha geniş sistemin bir hissəsini təşkil edir:

- Emergentlik prinsipi
- Sistem və ətraf mühitin qarşılıqlı asılılığı prinsipi
- Təsvirin külliliyi prinsipi
- İyerarxiyalıq prinsipi
- Özünü təşkiletmə prinsipi

69 Sistem, qarşılıqlı təsiretmədə aparıcı komponent olaraq, öz xüsusiyyətlərini ətraf mühitlə qarşılıqlı prosesdə formalasdırır və göstərir:

- Bütövlülük prinsipi
- Sistem və ətraf mühitin qarşılıqlı asılılığı prinsipi
- Emergentlik prinsipi
- Təsvirin külliliyi prinsipi
- Özünü təşkiletmə prinsipi

70 Sistemin xüsusiyyəti onun tərkib elementlərinin xüsusiyyətlərinin sadə məbləğinə bərabər ola bilməz və əlavə, yeni integrativ keyfiyyətə malikdir:

- Təsvirin külliliyi prinsipi
- İyerarxiyalıq prinsipi
- Emergentlik prinsipi
- Bütövlülük prinsipi
- Sistem və ətraf mühitin qarşılıqlı asılılığı prinsipi

71 Sistemin mühitdən nisbi müstəqilliyi və, eləcə də, hər bir element, xüsusiyyət və sistem yanaşmasının onun yerindən, funksiyasından asılılığı:

- Özünü təşkiletmə prinsipi
- Bütövlülük prinsipi
- İyerarxiyalıq prinsipi
- Sistem və ətraf mühitin qarşılıqlı asılılığı prinsipi
- Emergentlik prinsipi

72 Sistem yanaşma prinsipləri hansılardı:

- Bağlılıq, sabitlik, iyerarxiyalıq, təsvirin külliliyi, özünü təşkiletmə, sistem və ətraf mühitin qarşılıqlı asılılığı
- Bütövlülük, emergentlik, iyerarxiyalıq, təsvirin külliliyi, özünü təşkiletmə, sistem və ətraf mühitin qarşılıqlı asılılığı
- Bütövlülük, ziddiyətlik, iyerarxiyalıq, təsvirin külliliyi, integrasiyalılıq, sistem və ətraf mühitin qarşılıqlı asılılığı
- Mürəkkəblik, integrasiyalılıq, iyerarxiyalıq, təsvirin külliliyi, özünü təşkiletmə, sistem və ətraf mühitin qarşılıqlı asılılığı
- Korrelyativlik, emergentlik, iyerarxiyalıq, sabitlik, özünü təşkiletmə, sistem və ətraf mühitin qarşılıqlı asılılığı

73 Sistemin öz statusunu qorumaq və onun dəyişikliyinə gətirə bilən amillərə müqavimət təmin etməsi qabiliyyəti:

- Korrelyativlik

- Inersiyalılıq
- Emercentlik
- İnteqrasiyalılıq
- Sabitlik

74 Sistem dəyişiklikləri üçün imkanların müxtəlif tərkibliliyini və eyni əhəmiyyətli olmaması, sistem elementlərinin və bağlantlarının bərabərsizliyi, funksional və disfunktional dəyişikliklərin potensial imkanlarının asimetrikliyi ilə xarakterizə edilir:

- Korrelyativlik
- Funksional anizotropluq
- Müxtəliflik
- Emercentlik
- Ziddiyətlər

75 Sistemin inkişafının nəticəsi və mənbəyi olaraq, sistem güc mərkəzlərinin və gərginliyinin dinamik tarazlığını təmin edir:

- Sabitlik
- Ziddiyətlər
- Emercentlik
- Korrelyativlik
- Funksional anizotropluq

76 Sistem elementlərinin kəmiyyət və keyfiyyət fərqi:

- Emercentlik
- Müxtəliflik
- Ziddiyətlər
- Korrelyativlik
- Funksional anizotropluq

77 Mürəkkəbliyin təzahürləri :

- Müxtəliflik, sabitlik
- Müxtəliflik, ziddiyətlilik
- Iyerarhiyalılıq, Korrelyativlik
- Korrelyativlik, intéqrasiyalılıq
- Ziddiyətlilik, sabitlik

78 Sistemin müəyyən elementlərdən ibarət olması:

- Bütövlülük
- Strukturluq
- Iyerarxiyalıq
- Korrelyativlik
- Bağlılıq

79 Sistemin dəyişmə mənbəsinin onun özündə yerləşməsi deməkdir:

- Bütövlülük prinsipi
- Özünü təşkiletmə prinsipi
- Iyerarxiyalıq prinsipi
- Sistem və ətraf mühitin qarşılıqlı asılılığı prinsipi
- Emercentlik prinsipi

80 Sistemin mürəkkəbliyi ilə əlaqədar olaraq onun dərk edilməsi külli sayda modellər yaratmasını tələb edir ki, onlardan hər biri sistemin yalnız müəyyən bir aspektini təsvir edir:

- Özünü təşkiletmə prinsipi
- Təsvirin külliliyi prinsipi
- Iyerarxiyalıq prinsipi
- Sistem və ətraf mühitin qarşılıqlı asılılığı prinsipi
- Bütövlülük prinsipi

81 Sistemə bir haldan o birisinə keçməsi üçün hər hansı bir təsir zamanı müəyyən bir vaxt tələb olmasında, sistemin fəaliyyət səmərəliliyini azaldan maneə zamanı özünü göstərir:

- Iyerarxiyalıq
- İnərsiyalılıq
- Emercentlik
- Funksional anizotropluq
- Korrelyativlik

82 N. Luman cəmiyyət haqqında sistem baxışlarının inkişafında neçə mərhələ müəyyən edir:

- 2
- 3
- 4
- 6
- 5

83 Struktur-funksional analiz nəzəriyyəsini hazırlayan müəlliflər:

- T. Parsons, C. Homans, R. Merton
- R. Merton, U. Kennon, L. Bertalanfi
- T. Parsons, R. Merton, N. Luman
- C. Homans, R. Merton, N. Luman
- R. Merton, T. Parsons, A. Boqdanov

84 Bu fikir kimə məxsusdur: Sistem bir-biri ilə elə tipli qarşılıqlı asılı elementlər cəmidir ki (ansambl), birinin xarakteri dəyişəndə, digər münasibətlər də dəyişir, və nəticədə bütün ansambl dəyişir

- L. Bertalanfi
- Klod Levi-Stross
- V. Kartaşov
- U. Kennon
- A. Boqdanov

85 Ümumi sistemlər nəzəriyyəsi və onunla bağlı fənlərarası tədqiqatlar nə vaxt böyük dəyişikliklərə məruz qaldı?

- 1970-80-cı illərdə
- XX əsrin əvvəllərində
- 1950-60-cı illərdə
- 1940-50-ci illərdə
- 1920-30-cu illərdə

86 1940-50-cı illərdə sosial elmlərdə sistemçilərin nailiyyətlərindən geniş istifadə edən müəlliflər:

- T. Parsons, C. Homans, R. Merton

- R. Merton, U. Kennon, L. Bertalanfi
- T. Parsons, R. Merton, N. Luman
- R. Merton, T. Parsons, A. Boqdanov
- C. Homans, R. Merton, N. Luman

87 XX əsrin 30-cı illərində inkişaf etmiş sistemli yanaşma ilk öncə harada istifadə edilir :

- təbii elmlərdə
- dəeqiq elmlərdə
- ictimai elmlərdə
- humanitar elmlərdə
- sosial elmlərdə

88 Dövləti həddindən artıq mürəkkəb, çox səviyyəli makromexanizm kimi sistemli şərh edən ilk mütəfəkkir :

- C. Homans
- R. Merton
- T. Hobbs
- U. Kennon
- T. Parsons

89 Bu fikir kimə məxsusdur: Sistem seçilmiş cəlb edilən komponentlərin elə bir kompleksidir ki, onların qarşılıqlı münasibətləri və təsirləri faydalı nəticə əldə etmək üçün qarşılıqlı yardım xarakteri alır

- V. Kartaşov
- K. Levi-Stross
- U. Kennon
- E.B. de Kondilyak
- N. Luman

90 Sistemin operativ qapalığı metodoloji anlayışını kim təqdim edib?

- L. fon Bertalanfi
- K. Levi-Stross
- R. Merton
- N. Luman
- U. Kennon

91 Bu fikir kimə məxsusdur: Struktur sabitlik amili deyil, sistemin yeniləşmə amilidir

- N. Luman
- U. Kennon
- A. Boqdanov
- L. fon Bertalanfi
- K. Levi-Stross

92 Bu fikir kimə məxsusdur: Sosial sistemin elementləri insanlar, onların hərəkətləri və ya rolü deyil, kommunikasiyalardır

- C. Homans
- K. Levi-Stross
- U. Kennon
- N. Luman
- R. Merton

93 Sistemin özünü yalnız yenidən yaratmaq deyil, həm də özünü təsvir etmək bacarığına nə deyilir?

- Özünürəyləşdirmə
- Mürəkkəblik
- Funksional anizotropluq
- Korrelyativlik
- Emercentlik

94 Bu fikir kimə məxsusdur: Sistem özünü xarici mühitdən fərqləndirib və yenidən o sərhədi yaratmağı bacaran bir şeydir

- U. Kennon
- K. Levi-Stross
- C. Homans
- R. Merton
- N. Luman

95 Özünürəyləşdirən sistemlər nəzəriyyəsinin inkişafı xidməti kimə məxsusdur:

- N. Luman
- L. Bertalanfi
- U. Kennon
- T. Parsons
- T. Hobbs

96 Hansı filosofun nəzəriyyəsinin əsas problemi - sistemin sərhədləri və sistemin emergentlik xüsusiyyətlərini müəyyən etməkdir?

- T. Hobbs
- L. Bertalanfi
- A. Boqdanov
- N. Luman
- T. Parsons

97 Hansı filosof dövlətin insanla analogiyasını gətirir:

- R. Merton
- N. Luman
- T. Parsons
- T. Hobbs
- C. Homans

98 Hüqo Qrosiy hansı nəzəriyyənin əsasını qoyub

- idealizmin
- realizmin
- liberalizmin
- marksizmin
- rasionalizmin

99 İlk ətraflı nəzəri makrosiyasi struktur modeli kimə məxsusdur?

- U. Kennon
- T. Hobbs
- L. fon Bertalanfi

- N. Luman
- A. Boqdanov

100 Sosial sistemlər nəzəriyyəsinin mərkəzi metodoloji prinsipi:

- Emergentlik
- Məqsədyönlülük
- Mürəkkəblik
- Korrelyativlik
- Özünürəyləşdirmə

101 Klod Levi-Strossun əsərinin adı:

- "Ümumi sistem nəzəriyyəsi. Əsası, inkişafı, tətbiq edilməsi"
- "Struktur antropologiya"
- "Tektologiya. Ümumi təşkilati elm"
- "Sistemlər üzrə traktat"
- "Cismin müdrikliyi"

102 N. Lumana görə sistemlər nəzəriyyəsinin üçüncü mərhələsi:

- Dünya-sistem nəzəriyyəsi
- Özünürəyləşdirən sistemlər nəzəriyyəsi
- Sosial sistemin müəyyən bir bioloji sistem kimi öyrənilməsi
- Sistem yalnız mürəkkəb törəmələrin davranışını əks etdirən abstraksiyadır
- Ümumi sistem nəzəriyyəsi

103 N. Lumana görə sistemlər nəzəriyyəsinin ikinci mərhələsi:

- Sosial sistemin müəyyən bir bioloji sistem kimi öyrənilməsi
- Sistem yalnız mürəkkəb törəmələrin davranışını əks etdirən abstraksiyadır
- Dünya-sistem nəzəriyyəsi
- Ümumi sistem nəzəriyyəsi
- Özünürəyləşdirən sistemlər nəzəriyyəsi

104 N. Lumana görə sistemlər nəzəriyyəsinin birinci mərhələsi:

- Dünya-sistem nəzəriyyəsi
- Sistem yalnız mürəkkəb törəmələrin davranışını əks etdirən abstraksiyadır
- Özünürəyləşdirən sistemlər nəzəriyyəsi
- Ümumi sistem nəzəriyyəsi
- Sosial sistemin müəyyən bir bioloji sistem kimi öyrənilməsi

105 Bu fikir kimə məxsusdur: Hər bir canlı sistem öz inkişafı zamanı açıq və ya qapalı olmağa qadirdi ?

- K. Levi-Stross
- U. Kennon
- N. Luman
- A. Boqdanov
- L. fon Bertalanfi

106 Sistemin daim öz sərhəddini yenidən yaratması :

- Funksional anizotropluq
- Sistemin operativ qapalığı

- Sistem və ətraf mühitin qarşılıqlı asılılığı
- Özünü təşkiletmə
- Özünürəyləşdirmə

107 Demokratik dövlət anlayışının standartlarına aid deyil

- Açıq və demokratik siyasi mübarizənin olması
- Dövlətin idarəciliğ forması
- Daxili və xarici siyasətin formallaşmasında vətəndaşların iştirakı
- Vətəndaşların dövlətin siyasi həyatında iştirakı
- Vətəndaşların hüquqlarının təmin olunması

108 Milli təhlükəsizlik sisteminin mərkəzində dayanır:

- qorxu
- mənafə
- hərbi qüvvə
- cəmiyyət
- dövlət

109 Mlli təhlükəsizlikdən fərqli olaraq milli mənafə:

- İnsanların tarixən yaranmış sabit birliyidir
- Tarixə realist yanaşır
- millətin özünü dərkətməsi prosesidir, onun əsasında idrak, milli təfəkkür dayanır
- milli mənafeyin təşkilatlanmış formada müdafiəsidir
- milli dövlətlərin meydana gəlməsidir

110 Siyasi sistem anlayışını ilk dəfə elmi ədəbiyyata gətirib

- Levit
- Bentam
- Morgentau
- Lippman
- İsten

111 Siyasi sistem anlayışı ilk dəfə elmi ədəbiyyata gətirilib

- XIX əsrin ortalarında
- XXI əsrin əvvəllərində
- XX əsrin ortalarında
- XIX əsrin sonunda
- XX əsrin sonunda

112 İlk dəfə dövlətlərin demokratiya meyarları üzrə təsnifatını aparmışdır

- Vallerstayn
- Hantington
- İsten
- Bjezinski
- Morgentau

113 Morgentaunun konsepsiyasına görə başlıca milli mənafə:

- müstəmləkəçi siyasətin qarşısını almaqdır

- dövlətin fiziki, siyasi, mədəni bütövlüyünü qorumaqdan ibarətdir
- dövləti qorumaqdan ibarətdir
- dövləti yalnız güc vasitələrilə qorumaqdır
- dövlətin siyasi bütövlüyünü qorumaqdır

114 Beynəlxalq münasibətlərdə əlaqələr kateqoriyasında əsas yer hansı anlayışa məxsusdur?

- Münasibətlər
- Xarici siyaset
- Daxili siyaset
- Milli maraqlar
- Dövlət

115 Beynəlxalq münasibətlər sahəsində əsas aktor:

- İnsan
- Dövlət
- Sistem
- Təşkilat
- Xalq

116 Dövlət məkanında tarixən yaranan ümumi maraqların məcmusu?

- Merkantilizm
- Milli maraqlar
- Beynəlxalq hüquq
- Izolyasionizm
- Proteksionizm

117 Milli maraqlar anlayışı ilk dəfə kim tərəfindən tətbiq edilmişdir?

- Rişelye, T. Hobbs
- Makiavelli, E.B. de Kondilyak
- Aristotel, T. Hobbs
- Makiavelli, Rişelye
- Aristotel, Əbu əl-Fərabi

118 Milli dövlətlərin yaradılmasına böyük təkan verən həllədici amil?

- Vestfal sülhü
- Burjua münasibətlərin inkişaf etməsi
- Milli maraqlar
- Merkantilizm
- İngiltərə burjua inqilabı

119 Sistemlilik beynəlxalq münasibətlər sahəsində hansı sistem ilə meydana gəlib?

- Postbipolyar sistem ilə
- Yalta-Potsdam sistemi ilə
- Vestfal sistemi ilə
- Vyana sistemi ilə
- Versal-Vaşinqton sistemi ilə

120 Dövlətlər və ya dövlətlər qrupları arasında əlaqələrin elə uzunmüddətli qarşılıqlı münasibətləridir ki, sabitlik və qarşılıqlı asılılıqla şərtləndirilir, bunların da əsasında müəyyən, dərk edilmiş kompleks məqsədlərə

nail olmaq arzusu, beynəlxalq fəaliyyətin əsas aspektlərinin hüquqi tənzimlənməsi elementləri vardır:

- Sistemlilik
- Beynəlxalq münasibətlərdə sistemlilik
- İnsan cəmiyyətində sistemlilik
- Beynəlxalq münasibətlər
- Milli maraqlar

121 Dövlətlər, təşkilatlar, xalqlar və ayrı-ayrı şəxslər arasında olan siyasi, iqtisadi, ideoloji, hüquqi, diplomatik, hərbi, mədəni və digər əlaqələrin toplusu?

- Daxili siyasət
- Beynəlxalq münasibətlər
- Diplomatiya
- Xarici siyasət
- Milli maraqlar

122 Beynəlxalq münasibətlər sisteminin sistemdağıdıçı amilləri:

- İdeoloji motivlər, ekspansionizm, millətçilik
- Proteksionizm, izolyasionizm, ekspansionizm
- Proteksionizm, ideoloji motivlər, millətçilik
- Izolyasionizm, ideoloji motivlər, ekspansionizm
- Merkantilizm, ekspansionizm, millətçilik

123 Rişelyeyə görə dövlətin hüquqa iddia ifadə etməsi üçün tətbiq edilən anlayış?

- 
- 
- Beynəlxalq ictimai hüquq
- 
- Milli maraqlar
- 
- Merkantilizm
- 
- Məntiq normaları

124 Milli maraqlar konsepsiyanının formalaşması beynəlxalq münasibətlər sahəsinə nəycin yeridilməsini asanlaşdırır?

- Hüquq normalarını
- 
- İqtisadiyyat normalarını
- 
- Dünya bazarının formalaşmasını
- 
- Məntiq normalarını
- 
- Dil normalarını

125 Beynəlxalq münasibətlərdə sistemin əlaqələrini möhkəmləndirən amil:

- 
- 
- 
- 
- Dünya bazarının formalaşması

126 Beynəlxalq münasibətlər sistemini möhkəmləndirən amil:

- Milli maraqlar
- 
- Xarici siyasət
- 
- Diplomatiya

- Daxili siyaset
- Konstitusiya

127 Beynəlxalq işlərdə müxtəlif alətlər və metodların istifadə etməsi ilə nail olunan prinsiplər və məqsədlərə uyğun olaraq dövlətin digər millətlər və xalqlarla münasibətlərini tənzimləyir:

- Konstitusiya
- Beynəlxalq hüquq
- Xarici siyaset
- Daxili siyaset
- Milli maraqlar

128 Dövlətin məqsədyönlü xarici siyasetin formalasdırılması və həyata keçirilməsi, xarici dünya ilə münasibətlərin tənzimlənməsi onun:

- əsas xarici funksiyasıdır
- milli maraqlarıdır
- əlaqələridir
- əsas qanundur
- əsas daxili funksiyasıdır

129 Müəyyən sərhədlər daxilində yaşayan xalqın xüsusi sistemlə idarə olunmasını təsvir edən siyasi quruluş?

- Demokratiya
- Təşkilat
- Sistem
- Totalitarizm
- Dövlət

130 Xronoloji ardıcılılığı müəyyən edin: 1. Yalta-Potsdam sistemi 2. Versal-Vaşinqton sistemi 3. Vestfal sistemi  
4. Postbipolar sistem 5. Vyana sistemi

- 2, 3, 5, 1, 4
- 3, 5, 2, 1, 4
- 4, 5, 1, 3, 2
- 5, 3, 1, 2, 4
- 3, 2, 5, 4, 1

131 Versal-Vaşinqton sisteminin əsasları hansı konfranslarla qoyulmuşdur?

- Vaşinqton konfransı, Haaqa konfransı
- Paris konfransı, Vaşinqton konfransı
- Vyana konfransı, Lokarno konfransı
- Vaşinqton konfransı, Vyana konfransı
- Paris konfransı, Vyana konfransı

132 Bipolar sistemin əsasları hansı konfranslarla qoyulmuşdur?

- London konfransı, Vyana konfransı
- Yalta konfransı, Potsdam konfransı
- Paris konfransı, Vaşinqton konfransı
- Yalta konfransı, Tehran konfransı
- Potsdam konfransı, Moskva konfransı

133 Vyana sistemi necə adlandırılır?

- Bipolyar sistem
- Avropa konserti sistemi
- Açıq sistem
- Material sistem
- Dövlət-mərkəzli sistem

134 Vestfal sistemi necə adlandırılır?

- Avropa konserti sistemi
- Qapalı sistem
- Dövlət-mərkəzli sistem
- Bipolyar sistem
- İdeal sistem

135 XVIII əsrin sonlarında - XIX əsrin əvvəllərində İngiltərənin beynəlxalq münasibətlərdə rolunun artması nə səbəbə görə baş verdi?

- Böyük Fransa burjua inqilabı
- Sənaye inqilabi
- Merkantilizm
- Yeddi illik müharibə
- ABŞ-da istiqlaliyyət uğrunda müharibə

136 Vyana sistemi hansı prinsipə əsaslanırdı?

- "açıq qapılar" prinsipinə
- Legitimizm prinsipinə
- Milli maraqlar prinsipinə
- Azad ticarət prinsipinə
- Beynəlxalq münasibətlərdə güvvə istifadəsindən imtina etmə prinsipinə

137 Vestfal sistemi hansı prinsipə əsaslanırdı?

- "Açıq qapılar" prinsipinə
- Milli ideya və dövlət suverenliyi prinsipinə
- Legitimizm prinsipinə
- Beynəlxalq münasibətlərdə güvvə istifadəsindən imtina etmə prinsipinə
- Xalqların suverenliyi prinsipini

138 Neçə beynəlxalq münasibətlər sistemi mövcuddur?

- 4
- 5
- 7
- 9
- 6

139 Sistem və beynəlxalq siyasətdə proses əsərini kim yazmışdır?

- İ. Vallerstayn
- M. Kaplan
- N. Luman
- L. Bertalanfi
- C. Frenkel

140 M. Kaplan siyasi sistemin digərinə transformasiya olma şərtlərini müəyyən etmək üçün:

- dövlətlər arasında diplomatik əlaqələri tədqiq etdi
- ümumi qanuna uyğunluqlardan istifadə etdi
- hər bir sistemə xas olan dəyişənləri müəyyən etdi
- sistemləri və onların strukturlarının xüsusiyyətlərini müəyyən etdi
- tarixi təcrübədən istifadə etdi

141 M. Kaplan beynəlxalq münasibətlərin tədqiqatının hansı yanaşmasını təklif etdi:

- Empirik yanaşma
- Evristik yanaşma
- Tarixi-sosiooloji yanaşma
- Ənənəvi tarixi yanaşma
- Qarışq yanaşma

142 Xalqlar arasında sülh və müharibə əsərini kim yazmışdır?

- E. Luard
- U. Kennon
- N. Luman
- M. Kaplan
- R. Aron

143 R. Aron beynəlxalq sistemin öyrənilməsində nəyi əsas hesab edir?

- dövlətlər arasında diplomatik əlaqələri
- tarixi təcrübəni
- ümumi qanuna uyğunluqları
- sistemləri və onların strukturlarının xüsusiyyətləri
- beynəlxalq münasibətlərdə real mövcud olan müəyyən coğrafi rayonlar çərçivəsində qarşılıqlı təsiretməni

144 Tarixi-sosiooloji yanaşmanın yaradıcılarından biri :

- E. Luard
- K. Levi-Stross
- L. Bertalanfi
- C. Frenkel
- R. Aron

145 C. Frenkel nə səbəbə görə ardıcıl beynəlxalq sistem müəyyən etmədi?

- sistemli təhlilin hazırkı vəziyyəti bu problemi qənaətbəxş həll etməyə imkan vermir
- cavabların heç biri düzgün deyil
- İ. Vallenstainın bölgüsünü qəbul etdi
- E. Luard bölgüsünü qəbul etdi
- R. Rouzkransın bölgüsünü qəbul etdi

146 Hansı nəzəriyyə inkişaf və təkmilləşdirmə nəzəriyyəsinə alternativliyi ilə iddiyalıdır?

- Dünya-sistemi təhlili
- Qarışq
- Tarixi-sosiooloji
- Empirik
- Evristik

147 Qarışiq yanaşmanın nümayəndələri aşağıdakılardır:

- E. Luard, C. Frenkel, R. Rouzkrans
- K. Levi-Stross, M. Kaplan, L. Bertalanfi
- L. Bertalanfi, İ. Vallerstayn, N. Luman
- C. Frenkel, L. Bertalanfi, M. Kaplan
- E. Luard, R. Rouzkrans, M. Kaplan

148 Ənənəvi tarixi yanaşmada beynəlxalq sistem anlayışı nəyi tədqiq edir?

- sistemləri və onların strukturlarının xüsusiyyətlərini
- beynəlxalq münasibətlərdə real mövcud olan müəyyən coğrafi rayonlar çərçivəsində qarşılıqlı təsiretməni
- tarixi təcrübəni
- müəyyən bir regionda müəyyən bir tarixi dövrdə dövlətlər arasında diplomatik əlaqələri
- ümumi qanuna uyğunluqları

149 Beynəlxalq münasibətlər sisteminin tədqiqində hansı yanaşma yalnız əsas aktorlar arasında qarşılıqlı təsirin təsviri ilə kifayətlənərək beynəlxalq sistemlərin qanuna uyğunluqlarını tapmir?

- Tarixi-sosioloji yanaşma
- Ənənəvi tarixi yanaşma
- Evristik yanaşma
- Empirik yanaşma
- Qarışiq yanaşma

150 M. Kaplanın əsas ideyası nədən ibarətdir?

- beynəlxalq sistemin qanunlarının öyrənilməsində əsas rol onun "sabitliyi" oynayır
- beynəlxalq sistemin qanunlarının öyrənilməsində əsas rol onun "bütlülüyü" oynayır
- beynəlxalq sistemin qanunlarının öyrənilməsində əsas rol onun "strukturu" oynayır
- beynəlxalq sistemin qanunlarının öyrənilməsində əsas rol onun "elementləri" oynayır
- beynəlxalq sistemin qanunlarının öyrənilməsində əsas rol onun "bağıntıları" oynayır

151 Beynəlxalq sistemin qütblülüyü və sabitliyi arasında korrelyasiya qanununu kim aşkar edib?

- K. Levi-Stross
- M. Kaplan
- R. Aron
- İ. Vallerstayn
- L. Bertalanfi

152 M. Kaplan sərt bipolar sistem və çevik bipolar sistem arasında fərqi nədən görürdü?

- çevik bipolar sistem iyerarhiyalıdır
- sərt bipolar sistemdə bitərəf dövlət yoxdur
- çevik bipolar sistemdə bitərəf dövlət yoxdur
- sərt bipolar sistem iyerarhiyalıdır
- çevik bipolar sistem avtoritardır

153 M. Kaplan beynəlxalq sistemin neçə növünü müəyyən etmişdir?

- 3
- 6
- 9
- 7

5

154 Dünya siyasetində təsir və əks-təsir əsərini kim yazmışdır?

- R. Aron
- R. Rouzkrans
- N. Luman
- E.B. de Kondilyak
- C. Frenkel

155 Qarışq yanaşma hansı yanaşmaların sintezidi?

- Qarışq və Tarixi-sosiooloji
- Tarixi-sosiooloji və Evristik
- Ənənəvi tarixi və Tarixi-sosiooloji
- Empirik və Evristik
- Ənənəvi tarixi və Qarışq

156 Beynəlxalq siyaset. Münaqişələr və sazişlər əsərini kim yazmışdır?

- E.B. de Kondilyak
- C. Frenkel
- M. Kaplan
- E. Luard
- U. Kennon

157 Fransız politoloqu R.Aronun Millətlərarası sülh və müharibə əsərinə görə milli mənafenin üç cəhəti:

- təhlükəsizlik, qüvvə, güc
- təhlükəsizlik, qüvvə və şərəf
- strategiya, diplomatiya, təhlükəsizlik
- qorxu, güc, ləyaqət
- dövlətin əsas, xüsusi, qlobal mənafeyi

158 İ. Vallerstayn öz yanaşmasında əsas aktor kimi nəyi hesab edir?

- dövləti
- bütün dünyani
- bağantwortları
- strukturu
- bazarı

159 Müasir Dünya-sistemi əsərini kim yazmışdır?

- İ. Vallerstayn
- K. Levi-Stross
- U. Kennon
- R. Aron
- R. Rouzkrans

160 Nəticələrin deduktivliyi ilə hansı yanaşma fərqlənir?

- Evristik yanaşma
- Ənənəvi tarixi yanaşma
- Tarixi-sosiooloji yanaşma

- Qarışiq yanaşma
- Empirik yanaşma

161 R. Rouzkrans beynəlxalq sistemlərin hansı bölgüsünü müəyyən edirdi?

- e.ə. 771-721, e.ə. 510-338, 1300-1559, 1559-1648, 1648-1789, 1789-1815, 1815-1914, 1914-1974
- 1740-1789, 1789-1814, 1814-1822, 1822-1848, 1848-1871, 1871-1888, 1888-1918, 1918-1945, 1945-1960
- 1648-1740, 1740-1789, 1789-1814, 1814-1822, 1822-1848, 1848-1871, 1871-1888, 1888-1918, 1918-1945, 1945-1960, 1960-1991
- 1648-1815, 1815-1918, 1918-1945, 1945-1991, 1991-2010
- e.ə. 771-721, e.ə. 510-338, 1300-1559, 1559-1648, 1648-1789, 1789-1914, 1914-1974

162 E. Luard beynəlxalq sistemin hansı bölgüsünü müəyyən edirdi?

- e.ə. 771-721, e.ə. 510-338, 1300-1559, 1559-1648, 1648-1789, 1789-1914, 1914-1974
- 1648-1740, 1740-1789, 1789-1814, 1814-1822, 1822-1848, 1848-1871, 1871-1888, 1888-1918, 1918-1945, 1945-1960, 1960-1991
- e.ə. 771-721, e.ə. 510-338, 1300-1559, 1559-1648, 1648-1789, 1789-1815, 1815-1914, 1914-1974
- 1740-1789, 1789-1814, 1814-1822, 1822-1848, 1848-1871, 1871-1888, 1888-1918, 1918-1945, 1945-1960
- 1648-1815, 1815-1918, 1918-1945, 1945-1991, 1991-2010

163 Empirik yanaşma nəyə əsaslanır?

- dövlətlər arasında diplomatik əlaqələrə
- tarixi təcrübəyə
- sistemlərin və onların strukturlarının xüsusiyyətlərinə
- beynəlxalq münasibətlərdə real mövcud olan müəyyən coğrafi rayonlar çərçivəsində qarşılıqlı təsiretməyə
- ümumi qanuna uyğunluqlara

164 E. Luard tarixi sistemləri nöyin köməyi ilə təhlil edir?

- tarixi təcrübənin köməyi ilə
- ideologiya, elita, sübut, aktorların istifadə etdiyi vasitələr, təbəqələşmə, struktur, qaydalar, rollar və institutların köməyi ilə
- funksional analizin köməyi ilə
- dünya-sistem nəzəriyyəsinin köməyi ilə
- bağantwortlarının köməyi ilə

165 Beynəlxalq cəmiyyətin növləri əsərini kim yazmışdır?

- E. Luard
- İ. Vallerstayn
- R. Aron
- U. Kennon
- M. Kaplan

166 C. Frenkel beynəlxalq münasibətlərin tarixi təkamülünü nöyin əsasında tədqiq edirdi?

- ümumi qanuna uyğunluqlar əsasında
- sistemlərin və onların strukturlarının xüsusiyyətləri əsasında
- hər bir sistemə xas olan dəyişənlər əsasında
- dövlətlər arasında diplomatik əlaqələr əsasında
- tarixi təcrübə əsasında

167 XVIII əsrin əvvəllərində İngiltərənin Asiya və Afrikada müstəmləkələr uğrunda mübarizəsində əsas rəqibi?

- Portuqaliya
- İspaniya
- Rusiya
- Fransa
- Belçika

168 XVIII əsrдə hər hansı bir koalisiyanın dəyişən komponenti rolunda hansı dövlətlər çıxış edirdi?

- Osmanlı İmperiyası
- kiçik Avropa dövlətləri
- ABŞ
- Rusiya
- İngiltərə

169 İngiltərə ispan mirası uğrunda müharibəni hansı dövlətlə başladı?

- Belçika ilə
- Prussiya ilə
- Fransa ilə
- İtaliya ilə
- Avstriya ilə

170 Beynəlxalq münasibətlərin əsas prinsipləri və parametrləri nə vaxt formalaşmışdır?

- XX əsrin əvvəllərində
- XVII əsrin ortalarında
- XVI əsrin ortalarında
- XVIII əsrin ortalarında
- XIX əsrin əvvəllərində

171 Hansısa dövlət və ya koalisiya həddindən artıq qüvvətlənərsə, diplomatik və yaxud siyasi yolla bunun qarşısını alma siyasəti necə adlanır?

- çevik siyasət
- tarazlıq siyasəti
- təcavüzkarın sakitləşdirməsi siyasəti
- bitərəflik siyasəti
- "parlaq təcridetmə" siyasəti

172 Vestfal sülhündən sonra beynəlxalq münasibətlər sistemində hansı prinsip qəbul edildi?

- Legitimizm prinsipi
- Dini baxışlardan asılı olmayaraq dövlətlərin suverenliyinin bərabərliyi prinsipi
- Azad ticarət prinsipi
- Beynəlxalq münasibətlərdə güvvə istifadəsindən imtina etmə prinsipi
- "Açıq qapılar" prinsipi

173 Vestfal sistemin formallaşma mərhələsi nə vaxta qədər davam etdi?

- Osnabrük sülhünə qədər
- Utrecht sülhünə qədər
- Versal sülhünə qədər
- Münster sülhünə qədər
- Raşstad sülhünə qədər

174 Vestfal sülhü hansı təriqatların dini hüquqlarını və azadlıqlarını tanıdı?

- yəhudilərin və müsəlmanların
- lüteran və kalvinistlərin
- lüteran və katoliklərin
- kalvinist və katoliklərin
- katoliklər və müsəlmanların

175 Vestfal sülhünə hansı sülh müqaviləleri daxildir?

- Versal sülhü, Paris sülhü
- Münster sülhü, Osnabrük sülhü
- Utrecht sülhü, Raşad sülhü
- Münster sülhü, Utrecht sülhü
- Osnabrük sülhü, Raşad sülhü

176 Vestfal sistemi neçənci ildə yaradıldı?

- 1815-ci ildə
- 1648-ci ildə
- 1640-ci ildə
- 1713-cü ildə
- 1919-cu ildə

177 Qüvvələr balansı necə xarakterizə edilir

- Birgə müdafiə sistemindən istifadə
- Heç bir dövlətin orduya malik olmaması
- Kollektiv təhlükəsizliklə eyni anlayışdır
- Beynəlxalq sistemdə üstün hərbi qüvvənin yoxluğu
- Gücdən istifadəyə yol verilməməsi

178 Cəmiyyətdə təkamül ideyası nə vaxt yaranmışdır

- XII əsrə
- XVIII əsrə
- 1648-ci ildə
- intibah dövründə
- V əsrə

179 Bencamin Franklinə görə, nə dünyani stabil və təhlükəsiz edəcək:

- Amerikanın təcridçilik siyasetindən vaz keçməsi
- Təhlükəsizliyi qorumaq üçün beynəlxalq təşkilatlar yaratmaq
- Dünyada azadlığı və Amerika dəyərləri sistemini yaymaq
- Dünyanı Amerikadan asılı vəziyyətə salmaq
- Müharibə və münaqişələrin qarşısının alınması

180 Vestfal sisteminin formallaşma dövrü nə vaxta qədər davam edib?

- Pfals sülhünə qədər
- Utrecht sülhünə qədər
- Versal sülhünə qədər
- London sülhünə qədər
- Paris sülhünə qədər

181 XVII əsrдə müstəmləkələr uğrunda mübarizə və beynəlxalq ticarətdə inhisarların aradan qaldırılması nəyin inkişafına təkan verdi?

- merkantilizmin
- beynəlxalq hüququn
- diplomatiyanın
- monetarizmin
- proteksionizmin

182 XVIII əsrдə Fransanın Avropada hegemonluq yaratma planlarına nə son qoydu?

- Avstriya mirası uğrunda müharibə
- İspan mirası uğrunda müharibə
- Yeddi illik müharibə
- Fransa burlua inqilabı
- Şimalı Amerika müstəmləkələrinin müstəqillik uğrunda müharibəsi

183 XVII-XVIII əsrlərdə Avropada diplomatiyanın inkişafına nə yardım edir?

- Vestfal sülhünün imzalanması
- Müharibələrin koalisiyalı olması
- Pireney sülhü
- XIV Lüdovikin kral olması
- İngiltərə burjua ingilabı

184 XVII əsrin ikinci yarısında hansı dövlət qücünün komponentlərinin cəminə görə Avropanın ən güclü dövləti idi?

- İngiltərə
- Fransa
- Hollandiya
- Avstriya
- İspaniya

185 XVIII əsrдə müharibələrin koalisiyalı olması hansı aparıcı dövlətlərin nisbi zəifləməsinin nəticəsi oldu?

- Fransa, Rusiya
- Fransa, Avstriya
- Fransa, İngiltərə
- Avstriya, İngiltərə
- İngiltərə, İspaniya

186 İspan mirası uğrunda müharibə hansı sülh müqavilələri ilə başa çatdı?

- Utrecht sülhü, Raşad sülhü
- Aaxen sülhü, Münster sülhü
- Paris sülhü, Münster sülhü
- Raşad sülhü, Paris sülhü
- Utrecht sülhü, Aaxen sülhü

187 İspan mirası uğrunda müharibə neçənci illəri əhatə edir?

- 1701-1714
- 1775-1783
- 1700-1721

- 1741-1748
- 1756-1763

188 Avropa dövlətlərinin müstəmləkələrin iqtisadi rolunun artması nə vaxtdan baş verdi?

- XX əsrin əvvəllərindən
- XIX əsrin ortalarından
- XVII əsrin ortalarından
- XVIII əsrin ortalarından
- XVIII əsrin sonundan

189 Öz ölkəsi üçün ticarətin ən sərfəli şərtlərini təmin edən siyasetin əsas aləti rolunda nə çıxış edirdi?

- Dövlət proteksionizmi
- "Açıq qapılar" siyaseti
- Bitərəflik siyaseti
- Azad ticarət siyaseti
- Merkantilizm

190 XVII əsrin ortalarında Avropada hansı ölkələr böyük dövlət rütbəsinə malik idi?

- Avstriya, Hollandiya, Almaniya, Osmanlı İmperiyası, Fransa
- İngiltərə, Fransa, Rusiya, Danimarka, İspaniya, Osmanlı İmperiyası
- Fransa, İngiltərə, Rusiya, Hollandiya, Danimarka, Portuqaliya
- İngiltərə, İsvəç, İtaliya, Portuqaliya, Fransa, İspaniya
- Fransa, İngiltərə, Hollandiya, Avstriya, İsvəç, İspaniya

191 Ispan mirası uğrunda müharibənin nəticələrinə görə: 1. Filip Burbon Ispan kralı oldu 2. Fransanın sərhədləri ciddi dərəcədə genişləndi 3. Fransa və İspaniya heç vaxt bir kral hakimiyyəti altında birləşə bilməzdi 4. Fransa Avropada hegemon dövlət oldu 5. Avstriya Avropada ikincidərəcəli dövlət oldu 6. İngiltərə Cəbəllütariq və Minorka adasını aldı 7. İngiltərə ispan müstəmləkələrində asyento hüququ aldı 8. Oranlı Vilhelm Ispan kralı oldu

- 3, 4, 5, 6
- 1, 3, 6, 7
- 3, 4, 5, 7
- 1, 2, 4, 8
- 2, 3, 4, 8

192 Vestfal sülhü milli hökumətin dörd əsas prinsipini müəyyən edirdi: 1. ərazi; 2. Azad ticarət prinsipi 3. legitimizm 4. ərazidə kompakt yaşayan əhali; 5. Beynəlxalq münasibətlərdə güvvə istifadəsindən imtina etmə prinsipi 6. əhalinin faktiki idarəedilməsi; 7. Açıq qapılar prinsipi 8. digər dövlətlər tərəfindən tanınması

- 4, 5, 6, 8
- 1, 4, 6, 8
- 1, 3, 4, 7
- 3, 4, 5, 7
- 2, 3, 4, 6

193 XVII əsrədə Rusiya əsasən hansı dövlətlərlə münasibətlər saxlayırdı?

- Prussiya və İtaliya ilə
- İngiltərə və Hollandiya ilə
- yaxın qonşuları ilə
- Fransa və İspaniya ilə

- Türkiye və İsvəçlə

194 XVII əsrin ikinci yarısında Fransanın gücünü tarazlaşdırmaq üçün Avropada hansı dövlətlərdən ibarət olan koalisiya yarandı?

- İngiltərə, Hollandiya, İspaniya və Rusiya  
 İngiltərə, Hollandiya, İspaniya və Avstriya  
 İngiltərə, Hollandiya, Portuqaliya və Avstriya  
 İngiltərə, İsvəç, Belçika və Avstriya  
 İtaliya, Hollandiya, İspaniya və Prusiya

195 İspan mirası uğrunda müharibənin xarakteri: 1. sülalə müharibəsi idi 2. milli-azadlıq müharibəsi idi 3. işgalçi müharibə idi 4. dəniz hökmranlığı uğrunda müharibə idi 5. müstəmləkə uğrunda müharibə idi

- 2, 3, 5  
 1, 4, 5  
 1, 2, 4  
 2, 3, 4  
 1, 3, 5

196 Birinci dünya müharibəsinə qədər ABŞ-in xarici siyasetinin məğzi

- dinc-yanaşı yaşamaq siyaseti  
 "çevik siyaset" doktrinası  
 "yeni hüdudlar" siyaseti  
 "təcridçilik" siyaseti  
 "çəkindirmə" siyaseti

197 Panama kanalının tikintisi və statusu haqqında ABŞ-İngiltərə müqviləsi imzalanmışdır

- 1904  
 1898  
 1900  
 1901  
 1896

198 Təbii resursların qorunması haqqında ilk qanunlar hansı ölkədə qəbul edilmişdir

- Almaniya  
 Rusiya  
 İngitərə  
 ABŞ  
 Fransa

199 Amerika inqilabı nəticəsində Dənyada birinci dəfə olaraq respublika quruldu Monarxiya ləğv edildi Hökumət xalq tərəfindən seçildi İlk dəfə təhlükəsizlik strukturları yaradıldı ABŞ öz boynuna dünyanın azad edilməsi missiyasını götürdü

- 3,4,5  
 2,3,5  
 1,2,4  
 1,2,3  
 2,4,5

200 XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində ABŞ-ın Latin Amerikası, Şərqi Asiya və Sakit okean siyasəti

- ABŞ-ın Şərqi Asiyada mövqelərinin güclənməsi
- Kanadaya qarşı uğursus mühəribə nəticəsində ABŞ-ın zəifləməsi
- Krim mühəribəsi nəticəsində ABŞ-ın güclənməsi
- Avropa dövlətləri arasında ziddiyətlərdən istifadə edərək öz mövqeyinin gücləndirməsi
- ABŞ-ın kifayət qədər silahlı qüvvələrinin olmamasına görə hərbi aksiyaların keçirə bilməməməsi

201 Polşa mülklərinin qarşılıqlı təminatı və milli-azadlıq mübarizəsinin iştirakçılarının təslim edilməsi haqqında Konvensiya hansı dövlətlər arasında imzalandı

- Türkiyə, İngiltərə, İtaliya
- Rusiya, İngiltərə, Avstriya
- Rusiya, Fransa, Prussiya
- Rusiya, İngiltərə, Fransa
- Avstriya, İtaliya, Belçika

202 10 avqust 1920-ci il müqaviləsinə qörə türk mülklərini bölüşdürən əsas dövlətlər

- Rusiya, ABŞ
- ABŞ, Fransa
- ABŞ, İngiltərə
- İngiltərə, Fransa
- Yaponiya, İsveç

203 Liberallain ideya və təkliflərinə aid deyil:

- sülh daimi ola bilər
- kollektiv təhlükəsizliyi qüvvələr balansından üstün tutmaq lazımdır
- sərbəst ticarəti avtokratiyadan üstün tutmaq lazımdır
- liberallar üçün sülh normal sosial durum deyil
- demokratiyanı aristokratiyadan üstün tutmaq lazımdır

204 əbədi sülh fikri hansı nəzəriyyə tərəfdarlarına aiddir

- Realistlərə
- Radikalislər
- Neo-kantçılar
- Liberalistlərə
- Sufrajistlər

205 Aşağıdakılardan hansı liberalizmə aiddir

- Humanitar liberalizm
- Mədəni idealizm
- Siyasi idealism
- İqtisadi liberalism
- Sınıfı konfliktlər

206 Liberalizm (İdealizm) nəzəriyyəsini həm də necə adlandırırlar

- Marksizm
- Neo-realizm
- Realist nəzəriyyə

- Utopist nəzəriyyə
- Radikalist nəzəriyyə

207 Liberalizmin Qızıl əsri nə vaxtdır

- XX əsrin əvvəlləri
- XIX əsrin sonu
- XVIII əsr
- XIX əsrin ortaları
- XVII əsr

208 I dünya müharibəsi dövründə ABŞ-in Avropa və Dünya işlərindən kənar durmasının səbəbi: Zəif Amerikanın dünya işlərində iştirakı onun məhvinə səbəb olardı Tarix boyu ABŞ-in dövlət və milli təhlükəsizliyinin müdafiəsi problemi olmuşdu Qərb yarımkürəsində Avropadan fərqli sistem yaratmaq istəyirdi Ekspansionist ölkələrdən uzaq durmaq istəyi

- 1,2
- 3,4
- 2,3
- 1,3
- 1,4

209 I dünya müharibəsinə qədər ABŞ xarici siyasetinin mənbəyi sayılırdı:

- beynəlmiləlçilik
- zaman faktoru
- məkan faktoru
- Təcridçilik
- coğrafi mövqe

210 Real siyaset (Real politik) anlayışını ilk dəfə irəli sürmüştür:

- Aron
- Bismark
- Napoleon
- Morgentau
- Karr

211 XIX əsrin II yarısı, XX əsr də ABŞ-in Latin Amerikası, Şərqi Asiya və Sakit Okean hövzəsində mövqeyi:

- Amerikanın ciddi hərbi aksiyaların həyata keçirmək üçün kifayət qədər qüvvəsi olmaması ilə əlaqədar zəifləmişdi
- Şərqi Asiyada rus hegemonluğunun möhkəmləndirilməsi ilə əlaqədar ABŞ da bu ərazilərdə möhkəmlənmişdi
- İngiltərin antinapoleon kampaniyasının başlaması ilə əlaqədar möhkəmlənmişdi
- ABŞ böyük dövlətlər arasında münaqışələrdən istifadə edərək, özü isə bu münaqışələrdə iştirak etməyərək möhkəmləndi
- ABŞ-in Kanadanın işgalini cəhdinin uğursuz nəticələnməsi ilə əlaqədar zəifləmişdi

212 1783-cü il Versal sülh müqaviləsinə aiddir: 1. ABŞ İngiltərinin ağalığını tanıdı 2. Kvebekdən Alleqan dağlarına qədər ərazi ABŞ-a verildirdi 3. İngiltərə ABŞ-in müstəqilliyini tanıdı 4. Alleqan dağlarından Missisipi çayına qədər olan ərazi ABŞ-in sərhədlərinə daxil edildi.

- 1, 4
- 2, 4
- 3, 4
- 1, 2

2,3

213 Fransa ABŞ dövlətçiliyini nə vaxt tanıyıb ittifaq müqaviləsi imzaladı?

- 6 fevral 1778-ci ildə
- 14 iyul 1779-cu ildə
- 14 iyul 1779-cu ildə
- 28 fevral 1780-ci ildə
- 3 sentyabr 1783-cü ildə

214 1763-cü il Paris sülhünə görə Fransa Amerikadakı və Asiyadakı müstəmləkələrini hansı dövlətə verməli idi?

- İngiltərəyə
- İspaniyaya
- Avstriyaya
- Belçikaya
- Rusiyaya

215 Prussiya hansı dövlətlə Alman ərazilərində hegemonluq uğrunda mübarizə aparırdı?

- Fransa ilə
- İsveçlə
- Hollandiya ilə
- İtaliya ilə
- Avstriya ilə

216 Yeddiillik müharibə hansı sülh müqaviləsi ilə başa çatdı?

- Vyana sülhü
- Raşstad sülhü
- Paris sülhü
- Aaxon sülhü
- Utrecht sülhü

217 Yeddiillik müharibə neçənci illəri əhatə edir?

- 1741-1748
- 1756-1763
- 1775-1783
- 1700-1721
- 1635-1659

218 Avstriya mirası uğrunda müharibə hansı sülh müqaviləsi ilə başa çatdı?

- Paris sülhü
- Raşstad sülhü
- Aaxon sülhü
- Utrecht sülhü
- Münster sülhü

219 Avstriya mirası uğrunda müharibə neçənci illəri əhatə edir?

- 1700-1721
- 1701-1714

- 1756-1763
- 1775-1783
- 1741-1748

220 XVIII əsrin birinci rübündə formalaşan çoxqütblü beynəlxalq münasibətlər sistemində hansı dövlətlər aparıcı rol oynayırdı?

- Fransa, İngiltərə, İspaniya, Belçika, İsveç
- Fransa, İngiltərə, Avstriya, Prussiya, Rusiya
- Fransa, Prussiya, Rusiya, İtaliya, Portuqaliya
- İngiltərə, İtaliya, Rusiya, Portuqaliya, Belçika
- Avstriya, Prussiya, Rusiya, İspaniya, Hollandiya

221 İngiltərə nə vaxtdan etibarən Avropa qitəsində qüvvələr balansı doktrinasının ən qatı və maraqlı tərəfdarı oldu?

- Aaxen sülhündən sonra
- Münster sülhünə sonra
- Utrecht sülhündən sonra
- London sülhündən sonra
- Paris sülhündən sonra

222 Silahlı bitərəflik liqası nə vaxt yaradıldı?

- 28 fevral 1780-ci ildə
- 5 avqust 1772-ci ildə
- 14 iyul 1779-cu ildə
- 4 iyul 1776-ci ildə
- 6 fevral 1778-ci ildə

223 ABŞ-ın İngiltərə ilə istiqlaliyyət uğrunda müharibəsinə son qoyan Paris müqaviləsi nə vaxt imzalanmışdır?

- 3 sentyabr 1783-cü ildə
- 6 fevral 1778-ci ildə
- 5 avqust 1772-ci ildə
- 4 iyul 1776-ci ildə
- 28 fevral 1780-ci ildə

224 Avropa qitəsində mükəmməl qüvvələr balansı nə vaxt formalaşdı?

- 1763-cü il Paris sülhündən sonra
- Pireney sülhündən sonra
- Utrecht sülhündən sonra
- 1714-cü il Raşṭad sülhündən sonra
- 1648-ci il Vestfal sülhündən sonra

225 Polşanın bölüşdürülmələrində iştirak edirdi:

- Avstriya, Prussiya, Rusiya
- İngiltərə, Fransa, Rusiya
- Rusiya, İngiltərə, Avstriya
- Rusiya, Fransa, Prussiya
- Avstriya, İtaliya, Prussiya

226 Polşanın bölüşdürülmələri nə vaxt baş verib?

- 1772, 1793, 1795, 1815
- 1748, 1772, 1795, 1799
- 1772, 1790, 1797, 1830
- 1759, 1771, 1792, 1799
- 1763, 1772, 1794, 1815

227 Şimali Amerika müstəmləkələrinin müstəqillik uğrunda müharibəsi neçənci illəri əhatə edir?

- 1756-1763
- 1701-1714
- 1741-1748
- 1700-1721
- 1775-1783

228 Şimal müharibəsi nəyə gətirib çıxardı?

- Rusyanın beynəlxalq vəziyyətinin möhkəmlənməsinə
- İsveçdə mütləq monarxiyanın güclənməsinə
- Rus-fransız münasibətlərinin kəskinləşməsinə
- Polşanın beynəlxalq vəziyyətinin möhkəmlənməsinə
- İsveçin Şimal-Şərqi Avropada işğalının genişlənməsinə

229 Şimal müharibəsi neçənci illəri əhatə edir?

- 1701-1714
- 1700-1721
- 1775-1783
- 1756-1763
- 1741-1748

230 Fransanın xarici siyasətində Osmanlı İmperiyasından əkstəsir kimi istifadə etmək siyasəti nə vaxtdan mühüm yer tutmağa başladı?

- XVII əsrin son rübündən
- XVII əsrin ortalarından
- XIX əsrin əvvəllərindən
- XVIII əsrin son rübündən
- XVII əsrin əvvəllərindən

231 Fransa-İspaniya müharibəsinə son qoyan Pireney sülh müqaviləsi nə vaxt imzalanmışdır?

- 1659
- 1783
- 1648
- 1763
- 1714

232 Yeddiilik müharibə nəticəsində hansı hadisələr baş vermişdi: 1. Prussiya zəiflədi 2. Fransa Amerika və Hindistanda müstəmləkələrini itirdi 3. Sileziya Avstriyaya verildi 4. Fransa məğlub oldu 5. Prussiyanın nüfuzu Alman torpaqlarında güclənməyə başladı

- 2, 3, 5
- 1, 3, 4
- 2, 4, 5
- 1, 2, 3

3, 4, 5

233 XVIII əsrд böyük dövlətlərin münasibətlərində hansı məsələlər ən vacib yer tuturdu? 1. İngiltərə-Fransa münasibətləri 2. İspaniya-Fransa münasibətləri 3. Avstriya-Prussiya münasibətləri 4. Fransa-Prussiya münasibətləri 5. İngiltərə-Rusiya münasibətləri 6. Fransa-Türkiyə münasibətləri 7. Rusiya-Türkiyə münasibətləri 8. Rusyanın Baltik və Qara dəniz məsələlərinin həllində prioritetliyi

- 1, 3, 8
- 2, 5, 7
- 3, 4, 5
- 1, 6, 8
- 1, 2, 7

234 Nə səbəbə görə 1763-cü ildən XVIII əsrin sonuna qədər Avropa qıtəsində əsas dövlətlər arasında müharibələr olmadı? 1. Avropa dövlətlərində müharibələrin həddindən artıq baha başa gəlməsi təsəvvürlərinin üstünlük təşkil etməsi. 2. İngiltərə-Fransa münasibətlərinin yaxşılaşması 3. Avstriya-Fransa ittifaqının qorunub saxlanması 4. Rusiya, Prussiya və Avstriyanın yaxınlaşması 5. Rusyanın mövqeyinin güclənməsi 6. əsas dövlətlər arasında barışılmaz ziddiyyətlərin olmaması 7. Beynəlxalq hüququn inkişafı 8. İngiltərənin mövqeyinin zəifləməsi 9. Avstriyanın mövqeyinin güclənməsi

- 2, 4, 6, 7, 9
- 3, 4, 5, 6, 9
- 2, 3, 5, 8, 9
- 1, 3, 4, 6, 7
- 1, 2, 4, 5, 8

235 Silahlı bitərəflik liqasına hansı dövlətlər daxil idi?

- Rusiya, Avstriya, İsveç, Prussiya, Danimarka, Portuqaliya, Hollandiya, Siciliya
- Rusiya, İsveç, Prussiya, Danimarka, Fransa, İspaniya, Türkiyə, İtaliya, Belçika
- Portuqaliya, Hollandiya, Siciliya, İspaniya, İtaliya, ABŞ, Türkiyə, Belçika
- Rusiya, Avstriya, İsveç, Fransa, İtaliya, İspaniya, ABŞ, Türkiyə
- Prussiya, Danimarka, İsveç, Portuqaliya, İngiltərə, Venesiya, Sardiniya, Siciliya

236 Nə vaxt tarixdə ilk dəfə olaraq müstəmləkələrdəki vəziyyət beynəlxalq münasibətlərin mühüm amillərindən biri oldu?

- İspan mirası uğrunda müharibə zamanı
- 1812-1814-cü il İngiltərə-ABŞ müharibəsi zamanı
- Şimali Amerika müstəmləkələrinin müstəqillik uğrunda müharibəsi zamanı
- Yeddiillik müharibə zamanı
- Latin Amerika müstəmləkələrinin müstəqillik uğrunda müharibəsi zamanı

237 Praqmatik sanksiya nə vaxt nəşr edilmişdir?

- 3 sentyabr 1721-ci ildə
- 19 aprel 1713-cü ildə
- 28 yanvar 1741-ci ildə
- 30 noyabr 1735-ci ildə
- 12 avqust 1719-cu ildə

238 Pfals mirası uğruda müharibə neçənci illəri əhatə edir?

- 1688-1697
- 1701-1714

- 1700-1921
- 1741-1748
- 1756-1763

239 Risvik sülh müqaviləsi neçənci ildə imzalanmışdır?

- noyabr 1648
- sentyabr 1697
- aprel 1713
- fevral 1778
- sentyabr 1763

240 Bavariya mirası uğrunda müharibə neçənci illəri əhatə edir?

- 1741-1748
- 1777-1778
- 1701-1714
- 1688-1697
- 1700-1921

241 Xarici ticarətdə aktiv balansın yaradılması ilə ölkə daxilində kapitalın toplanması hesabına ölkənin rifahının yüksəldilməsinə yönəlmış iqtisadi nəzəriyyə və iqtisadi siyaset:

- Monetarizm
- Merkantilizm
- Proteksionizm
- Keynsçilik
- Azad ticarət

242 Krım müharibəsinin xronoloji çərçivəsi:

- 1825-1835-ci illər
- 1853-1856-ci illər
- 1858-1860-ci illər
- 1830-1848-ci illər
- 1850-1851-ci illər

243 Polşa mülklərinin qarşılıqlı təminatı və milli-azadlıq mübarizəsinin iştirakçılarının təslim edilməsi haqqında Konvensiya neçənci ildə imzalandı?

- 1815
- 1833
- 1845
- 1848
- 1830

244 Belçika krallığı nə vaxt yaradıldı?

- 1832
- 1831
- 1842
- 1830
- 1837

245 Belçikanın müstəqilliyinin zamini oldu:

- Rusiya, Fransa, İtaliya, Prussiya, Sardiniya
- Rusiya, Avstriya, Fransa, İngiltərə, Prussiya
- Rusiya, Avstriya, Fransa, Prussiya, Almaniya
- Rusiya, Türkiyə, İngiltərə, Prussiya, Siciliya
- Avstriya, Fransa, İngiltərə, Prussiya, Sardiniya

246 Türkmençay sülh müqaviləsi neçənci ildə imzalandı?

- 8 fevral 1815
- 14 sentyabr 1829
- 10 fevral 1828
- 19 mart 1815
- 25 iyul 1830

247 Müqəddəs İttifaq nə vaxt yaradıldı?

- 8 fevral 1815
- 26 sentyabr 1815
- 10 fevral 1828
- 19 mart 1815
- 14 sentyabr 1829

248 19 mart 1815-ci ildə hansı sənəd imzalanmışdır?

- "Vyana qərarları"
- "Diplomatik nümayəndələrinin rütbələri haqqında əsasnamə"
- "Zənci alverinin qadağan edilməsi haqqında Bəyannamə"
- "Yekun aktı"
- "Konqresin əsas qərarları"

249 Vyana konqresinin xronoloji çərçivəsi:

- 1 iyun 1814 - 9 iyul 1915
- 1 noyabr 1814 - 9 iyun 1815
- 19 yanvar 1919 - 21 yanvar 1920
- 4 fevral 1945 - 11 fevral 1945
- 12 noyabr 1921 – 6 fevral 1922

250 Avropa tarixində ilk dəfə dövlətlərin nisbi balansını təmin edən beynəlxalq qaydalar mexanizmin axtarışı və institutlaşdırılması cəhdi edilmişdir:

- Berlin konqresində
- Vyana konqresində
- London konfransında
- Cenevrə konfransında
- Paris konfransında

251 1848-1849-cu illər inqilabı nəticəsində Alman torpaqlarının aşağıdan birləşməsinin uğursuz olması səbələri:  
 1. Alman demokratik hərəkatının zəifliyi 2. Almaniyadan iqtisadiyyatının zəifliyi 3. Alman torpaqlarında müxtəlif dini təriqatların mövcud olması 4. Aparıcı dövlətlərin Almaniyadan birləşməsinə etirazı

- 1, 3
- 1, 2
- 2, 4
- 3, 4

1, 4

252 Müqəddəs yerlərinin problemi nə vaxtdan beynəlxalq layihələrdə mühüm yer tutmağa başlayır?

- XX əsrin əvvəllərindən
- XIX əsrin 90-cı illərindən
- XIX əsrin 40-cı illərindən
- XIX əsrin 30-cu illərindən
- XIX əsrin 60-cı illərindən

253 XIX əsrin 30-cu illərinin ikinci yarısında Yaxın Şərqdə aşağıdakı ziddiyətlər mövcud idi:

1. Konstantinopolda siyasi təsir uğrunda Qərbi Avropa dövlətləri və Rusiya arasında olan ziddiyətlər  
 2. Misir və Mərakeşdə müstəmləkələr uğrunda ingilis-fransız ziddiyətləri  
 3. Misir, Suriya və Livanda müstəmləkələr  
 uğrunda ingilis-fransız ziddiyətləri  
 4. Yaxın Şərqdə ingilis-alman ziddiyətləri  
 5. Hind-Çində ingilis-fransız ziddiyətləri

- 1, 2
- 1, 3
- 2, 3
- 3, 5
- 3, 4

254 XIX əsrin əvvəllərində İngilis diplomatiyası İranı Rusiyaya ilə hərbi münaqişəyə nə səbəbə görə cəlb etdi?

- Rusiyası Şimali Afrika işlərində yayındırmaq üçün
- Rusiyası Qərbi Avropa işlərində yayındırmaq üçün
- Rusiyası Balkan işlərində yayındırmaq üçün
- Rusiyası Orta Asiya işlərində yayındırmaq üçün
- Rusiyası Uzaq Şərq işlərində yayındırmaq üçün

255 XIX əsrə Şərqi məsələsinin əsas mənəsi: 1. Türkiyə ərazilərinin bölüşdürülməsi ilə bağlı problemlər  
 2. Hind-Çində təsir dairələrinin bölüşdürülməsi  
 3. Türkiyədə kapitulyasiyalar rejiminin ləğv edilməsi  
 4. Qara dəniz boğazları rejiminin yaradılması  
 5. Yaxın Şərqi və Balkanlarda böyük dövlətlərin təsirinin yaradılması

- 1, 3, 5
- 1, 2, 3
- 2, 3, 4
- 2, 4, 5
- 1, 4, 5

256 8 fevral 1815-ci ildə hansı sənədlər imzalanmışdır? 1. Zənci alverinin qadağan edilməsi haqqında  
 Bəyannamə 2. Diplomatik nümayəndələrinin rütbələri haqqında əsasnamə 3. Yekun aktı 4. Avropa çayları üzrə  
 naviqasiya azadlığı haqqında konvensiya 5. Konqresin əsas qərarları 6. Xarici dövlət vətəndaşlarının mülkiyyət  
 hüquqlarına hörmət haqqında razılışma 7. Vyana qərarları

- 3, 5, 6
- 2, 5, 7
- 1, 4, 6
- 1, 2, 3
- 2, 4, 7

257 Beynəlxalq münasibətlərin yeni sistemi aşağıdakı prinsiplər əsasında qurulmuşdur: 1. Fransa ətrafında hər  
 hansısa bir çətinliklər yaranarsa onu təcrid etmək imkanı verən bir baryerin yaradılması. 2. Fransanın ərazisinin  
 xeyli azaldılması 3. Napoleon üzərində qələbə nəticəsində müttəfiqlər arasında meydana gələn qüvvələr  
 balansının qorumasının vacibliyi. 4. Anti-fransız koalisiyasının üzvlərinin Napoleona qarşı mübarizədə iştirak

etdiyi üçün kompensasiya alması. 5. Fransa müstəmləkələrinin bölüşdürülməsi 6. Dövlətlərarası münasibətlərin əsasına legitimizm prinsipinin qoyulması. 7. Fransada Respublikanın qurulması.

- 1, 3, 5, 6
- 1, 3, 4, 6
- 2, 4, 5, 6
- 3, 4, 5, 7
- 2, 3, 4, 7

258 V.Vilsonun 14 maddəsi nə vaxt irəli sürüldü?

- 1917-ci ilin yanvarında
- 1918-ci ilin yanvarında
- 1919-cu ilin iyununda
- 1917-ci ilin martında
- 1918-ci ilin aprelində

259 ABŞ Birinci Dünya müharibəsinə neçənci ildə daxil oldu?

- 1918-ci ildə
- 1917-ci ildə
- 1914-cü ildə
- 1915-ci ildə
- 1916-ci ildə

260 İkinci Balkan müharibəsində hansı dövlət möğlubiyyətə uğradı?

- Ruminiya
- Bolqaristan
- Serbiya
- Çernoqoriya
- Türkiyə

261 Parlaq təcridçilik siyaseti hansı dövlətə aiddir?

- Almaniyaya
- İngiltərəyə
- Fransaya
- Türkiyəyə
- Rusiyaya

262 Birinci Balkan müharibəsi hansı dövlətə qarşı aparılırdı?

- Rusiyaya
- Avstriya-Macarıstan'a
- Türkiyəyə
- Almaniyaya
- İngiltərəyə

263 Avstriya imperiyası ikili Avstriya-Macarıstan monarxiyasına neçənci ildə çevrildi?

- 1831
- 1867
- 1918
- 1919

- 1861

264 Almaniya imperiyası neçənci ildə elan edildi?

- 1875  
 1871  
 1861  
 1919  
 1918

265 İtaliya Krallığı neçənci ildə elan edildi?

- 1875-ci ildə  
 1861-ci ildə  
 1871-ci ildə  
 1856-ci ildə  
 1864-cü ildə

266 Kolektiv təhlükəsizlik hansı təşkilatın fəaliyyətin əsasını təşkil edir

- ATƏT  
 BMT  
 ASEAN  
 MDB  
 NATO

267 Hansı hadisə liberalizmin nüfuzunu qaldırdı

- Birinci debat  
 Versal sülhünün imzalanması  
 Yüzillik müharibə  
 müstəmləkəciliyin genişlənməsi  
 "Soyuq müharibə"nin başa çatması

268 Beynəlxalq münasibətlərdə mövcud olan ilk iki əsas paradigmalar hansılardır

- Neo-marksizm və liberalizm  
 Liberalizm və realism  
 Marksizm və liberalizm  
 Realizm və radikalizm  
 İdealizm və marksizm

269 Praqmatik siyasetə görə milli təhlükəsizlik əsaslanmalıdır:

- beynəlxalq təşkilatlara  
 əməli, praktik nəticələrə  
 şüarlara  
 qloballaşmaya  
 beynəlmiləlləşməyə

270 Bunlardan hansı realizmə xas deyil.

- Hər bir millətin maraqları – onun təsirinin, iqtisadi, siyasi və mədəni maraqlarının yayılması, ərazisinin genişlənməsi deməkdir  
 Mühəribənin qarşısını almaq mümkündür  
 Dövlət xadimi millətin maraqlarını güdür

- Beynəlxalq münasibətlər üçün anarxiya vəziyyət xarakterikdir.
- Dövlətlər hakimiyyətdən öz maraqlarını qorumaq üçün istifadə edirlər.

271 Hansı nəzəriyyənin tərəfdarları qüvvələr balansını beynəlxalq münasibətlər üçün lazımsız hesab edərək onu kollektiv təhlükəsizliklə əvəz edirdilər?

- Neo-marksistlər
- Liberalistlər
- Sufrajistlər
- Merkantilistlər
- Radikalislər

272 Sivilizasiyaların toqquşması nəzəriyyəsinin müəllifi

- Makiavelli
- Hantington
- Fukiyama
- Bjezinski
- Vallerstayn

273 Demokratik dövlət anlayışının standartlarına aid deyil

- Daxili və xarici siyasetin formallaşmasında vətəndaşların iştirakı
- Dövlətin idarəçilik forması
- Açıq və demokratik siyasi mübarizənin olması
- Vətəndaşların hüquqlarının təmin olunması
- Vətəndaşların dövlətin siyasi həyatında iştirakı

274 Fransis Fukuyama hansı əsərin müəllfididir

- "Sivilizasiyaların toqquşması"
- "Tarixin sonu və sonuncu insan"
- "Hökmdar"
- "Cismiñ müdrikliyi"
- "Sistemlər üzrə traktat"

275 Bunlardan hansı realizmə xas deyil.

- Beynəlxalq münasibətlər üçün anarxiya vəziyyət xarakterikdir
- Mühəribənin qarşısını almaq mümkündür
- Dövlət xadimi millətin maraqlarını güdürlər
- Hər bir millətin maraqları – onun təsirinin, iqtisadi, siyasi və mədəni maraqlarının yayılması, ərazisinin genişlənməsi deməkdir
- Dövlətlər hakimiyyətdən öz maraqlarını qorumaq üçün istifadə edirlər

276 BMT-nin tərksilah üzrə komissiyasının tərkibinə daxil idi:

- NAFTA və NATO
- BMT Təhlükəsizlik Şurasının üzvləri və Kanada
- ABŞ və Kanada
- SSRİ və ABŞ
- NATO və Varşava müqaviləsi Təşkilatı

277 1957-ci ildə SSRİ-nin BMT-nin tərksilah üzrə komissiyasının işində iştirakdan imtina etməsinin səbəbi:

- SSRİ-nin irəli sürdüyü təkliflərin müzakirəsinin uzadılmasına

- Komissiya üzvlərinin eksəriyyətinin ABŞ tərəfdarı olması
- SSRİ-nin hərbi bazalarını ləğv etdiyi halda, ABŞ-ın bu addımı atmaması
- Kosmosdan hərbi məqsədlərlə istifadə edilməsi
- Qərb dövlətlərinin tərksilah meylli olmaması

278 1958-ci ildə SSRİ nüvə sınaqlarının qadağan edilməsi haqqında qərar qəbul etdiyi halda 1961-ci ildə nüvə sınaqlarını bərpa etməsinin səbəbi:

- ABŞ-ın nüvə sınaqlarını SSRİ ərazisində keçirtdiyini öyrəndiyinə görə
- ADR-in ləğvi əsasında Almaniyanın birləşdirilməsi məsələsinə etiraz olaraq
- Tərksilah uğrunda keçirilən Ümumdünya konqresinə SSRİ-nin çağrılmaması
- BMT-nin slahlıq üvvələrin tam ixtisarı barədə qətnaməsinə etiraz olaraq
- ABŞ və İngiltərin nüvə sınaqlarının sayını daha da artırması

279 Əməkdaşlıq əsasında təhlükəsizlik modelinə daxildir:

- global təhlükəsizlik, regional təhlükəsizlik, milli təhlükəsizlik
- ictimai təhlükəsizlik, şəxsiyyətin təhlükəsizliyi, sosial təhlükəsizlik
- fərdin təhlükəsizliyi, kollektiv təhlükəsizlik, kollektiv müdafiə və stabilliyin təmin edilməsi
- dövlət təhlükəsizliyi, regional təhlükəsizlik, milli təhlükəsizlik
- iqtisadi, ekoloji, enerji təhlükəsizliyi

280 ABŞ tarixində ilk dəfə digər dövlətləri aqressiyadan qorumaq öhdəliyini öz üzərinə götürdü:

- İkinci dünya müharibəsində qələbədən sonra
- NATO-nun yaradılması ilə
- "Demokratiyanın genişləndirilməsi" konsepsiyası ilə
- BMT-nin yaradılması ilə
- Lend-liz siyasetinin həyata keçirilməsi ilə

281 Birinci dünya müharibəsinin xronoloji çərçivəsi:

- 28 iyun 1914-cü il – 21 yanvar 1918
- 28 iyul 1914-cü il - 11 noyabr 1918
- 31 avqust 1914-cü il – 6 fevral 1918
- 19 yanvar 1914-cü il – 28 iyun 1918
- 1 sentyabr 1914-cü il – 3 noyabr 1918

282 Avropanın xəstə adamı termini hansı dövlətə münasibətdə istifadə olunurdu?

- Avstriya-Macaristan imperiyasına
- Osmanlı imperiyasına
- Almaniya imperiyasına
- Britaniya imperiyasına
- Rusiya imperiyasına

283 İngiltərə parlaq təcridetmə siyasetindən nə vaxt əl çəkdi?

- İtaliya-Türkiyə müharibəsindən sonra
- İngilis-bur müharibəsindən sonra
- İspan-amerikan müharibəsindən sonra
- Rus-Yapon müharibəsindən sonra
- Birinci Balkan müharibəsindən sonra

284 İtaliya-Türkiyə müharibəsi nəticəsində İtaliya hansı əraziləri aldı?

- Tripolitaniyanı və Albaniyanı
- Tripolitaniyanı və Kirenaikanı
- Anatoliyanı və Somalini
- Efiopiyanı və Anatoliyanı
- Kirenaikanı və Somalini

285 Mərakeş böhranları neçəni illərdə baş vermişdir?

- 1909-1910, 1911
- 1908, 1910
- 1905-1906, 1911
- 1905-1906, 1909
- 1911, 1913

286 İkinci Balkan müharibəsi hansı dövlətə qarşı aparılırdı?

- Türkiyəyə
- Bolqarıstanaya
- Avstro-Macarıstanaya
- Almaniyaya
- Serbiyaya

287 Ingilis-bur müharibəsi oldu:

- 1911-1912-ci illərdə
- 1899-1902-ci illərdə
- 1890-1891-ci illərdə
- 1905-1907-ci illərdə
- 1900-1910-cu illərdə

288 Üç imperator ittifaqı :

- Prussiyada məxfi cəmiyyətdir
- Rusiya, Avstriya və Almaniya arasında imzalanan müqavilədir
- Fransa, Prussiya və Rusiya arasında imzalan sülh müqaviləsidir
- İngiltərə, Fransa və Türkiyə arasında imzalanan sazişdir
- Rus-türk müharibəsində İngiltərənin birtərəfliyi haqqında müqavilədir

289 Fransa-Prussiya müharibəsini başa çatdırın sülh müqaviləsi imzalanmışdır:

- 18 yanvar 1871-ci ildə Versalda
- 10 may 1871-ci ildə Frankfurt-Maynda
- 28 mart 1872-ci ildə Berlində
- 10 iyun 1873-cü ildə Potsdamda
- 26 fevral 1871-ci ildə Parisdə

290 Birinci Dünya müharibəsində Almaniyanın müttəfiqləri: 1. Avstriya-Macarıstan 2. Serbiya 3. Rumınıya 4. Türkiyə 5. İspaniya 6. Bolqarıstan 7. Yaponiya

- 3, 4, 6
- 1, 4, 6
- 1, 6, 7
- 4, 5, 6
- 1, 2, 4

291 1902-ci illər ingilis-yapon ittifaq müqaviləsinin nəticəsi nə oldu? 1. Müttəfiqlərin Koreya və Çinin daxili işlərinə müdaxiləsi 2. Yaponiyanın xeyrinə Çinin Şandun vilayətinin Yaponiyaya verilməsi 3. Yaponiya ilə Rusiya arasında mübarizənin başlanması şərait yarandı 4. Rusiya tərəfindən Koreya üzərində yapon protektoratlığının tanınması 5. Çinin Şandun vilayətinin İngiltərəyə verilməsi

- 2, 5
- 1, 3
- 1, 4
- 2, 3
- 4, 5

292 Almanıyanın xarici siyasetinin fəallaşması nəticəsində: 1. ingilis-alman münasibətləri soyudu 2. Almanıyanın iqtisadiyyatı gücləndi 3. İngiltərə parlaq təcridetmə siyasetindən əl çekdi 4. Almanıyanın iqtisadiyyatı zəiflədi 5. İngiltərənin iqtisadiyyatı zəiflədi 6. İngiltərə Fransa və Rusiya ilə yaxınlaşdı

- 4, 5, 6
- 1, 3, 6
- 1, 4, 5
- 2, 3, 4
- 2, 4, 6

293 Antanta hansı müqavilələrin imzalanması ilə formalaşdı? 1. 1892-ci il Fransa-Rusiya müqaviləsi 2. 1882-ci il Almaniya, Avstriya-Macarıstan, İtalya müqaviləsi 3. 1904-cü il İngiltərə-Fransa müqaviləsi 4. 1907-ci il İngiltərə-Rusiya müqaviləsi 5. 1879-cu il Avstriya-Almaniya müqaviləsi

- 1, 2, 3
- 1, 3, 4
- 3, 4, 5
- 2, 4, 5
- 2, 3, 4

294 Üçlər İttifaqı hansı müqavilələrin imzalanması ilə formalaşdı? 1. 1892-ci il Fransa-Rusiya müqaviləsi 2. 1882-ci il Almaniya, Avstriya-Macarıstan, İtalya müqaviləsi 3. 1904-cü il İngiltərə-Fransa müqaviləsi 4. 1907-ci il İngiltərə-Rusiya müqaviləsi 5. 1879-cu il Avstriya-Almaniya müqaviləsi

- 2, 4
- 1, 2
- 2, 5
- 3, 5
- 1, 4

295 1907-ci il ingilis-rus müqaviləsinin imzalanması nə ilə nəticələndi? 1. Üçlər İttifaqının möhkəmlənməsi ilə 2. Antantanın möhkəmlənməsi ilə 3. Almaniya ilə müharibəyə hazırlıq ilə 4. Rusiya və İngiltərənin Avstriya-Macarıstan imperiyası ilə yaxınlaşması ilə 5. İran, Əfqanistan və Tibetdə təsir dairələrinin bölüşdürülməsi ilə

- 1, 3, 5
- 2, 3, 5
- 3, 4, 5
- 2, 4, 5
- 2, 3, 4

296 1898-ci il ispan-amerikan müharibəsinin nəticələri oldu: 1. İspaniyanın Kuba ərazisi üzərində hüquqlarının təsdiq edilməsi 2. Filippin adalarının Almaniyaya verilməsi 3. ABŞ-ın Kuba üzərində protektoratlığının təsdiq edilməsi 4. Puerto-Riko, Quam və Filippininin ABŞ-a verilməsi

- 1, 4
- 3, 4
- 1, 3
- 2, 4
- 2, 3

297 Prussiya və İtaliyanın Avstriya ilə 1866-cı il müharibəsi nəticəsində: 1. Prussiya Holşteyni aldı 2. Prussiya Şlezviqi aldı 3. İtaliya Papa vilayətini itirdi 4. İtaliya Venesiyanı aldı 5. Şimali Almaniya İttifaqı yaradıldı

- 3, 4, 5
- 1, 4, 5
- 1, 2, 4
- 2, 3, 5
- 2, 4, 5

298 Prussiya və Avstriyanın Danimarka ilə 1864-cü il müharibəsinin səbəbləri: 1. İngiltərənin Şimali Almaniyada ərazi iddiaları 2. Prussiyanın Şlezviq və Holşteynə ərazi iddiaları 3. Prussiyanın bütün alman xalqlarının xilaskarı olmaq cəhdləri 4. Danimarkada yeni konstitusiyanın təsbit edilməsi 5. Danimarkanın Şimali Almaniyada ərazi iddiaları

- 1, 4
- 2, 4
- 1, 3
- 2, 5
- 3, 5

299 Erkən neoliberalizm neçənci illəri əhatə edib?

- 1970-1990
- 1945-1980
- 1970-1980
- 1980-1990
- 1950-1960

300 Qərbi Avropada iteqrasiya birlüyü:

- düzgün cavab variantı yoxdur
- ASİƏT
- Aİ
- NAFTA
- BMT

301 TMK dünya iqtisadiyyatının integrasiyasını, onun rasional və balanslaşdırılmış inkişafını təmin etməyə qadirdir. Bu hansı nəzəriyyəyə aiddir?

- neoliberalizm
- korporasionalizm
- dirijist
- neokeynsiançılıq
- strukturalizm

302 Korporasionalizmin nümayəndələri:

- Düzgün cavab variantı yoxdur
- Vilhelm Renke və Moris Allen

- Sidney Rolf və Yucin Rostou
- Hans Morgentau və Şarl de Qoll
- bütün cavablar doğrudur

303 Tam interasiya - bir neçə ölkəni əhatə edən vahid bazar məkanının formallaşdırılması başa düşülür ki, burada da ölkələrin iqtisadi siyyasətlərindən və milli və beynəlxalq hüquqi aktlardan asılı olmadan bazar qüvvələrinin hərəkəti və azad rəqabət mümkün olmalıdır. Bu kimin fikridir?

- Düzgün cavab variantı yoxdur
- Hans Morgentaunun
- Şarl de Qollun
- Uinston Çerçilin
- Vilhelm Renke və Moris Allenin

304 Moris Allen hansı nəzəriyyənin nümayəndəsidi?

- dirijist
- neokeysiançılıq
- neoliberalizm
- korporasionalizm
- strukturalizm

305 Vilhelm Renke hansı nəzəriyyənin nümayəndəsidi?

- korporasionalizm
- neoliberalizm
- neokeysiançılıq
- dirijist
- strukturalizm

306 Göstərilənlərdən biri iqtisadi integrasiyanın nəzəriyyəsi deyil:

- Bütün cavab variantları doğrudur
- korporasionalizm
- strukturalizm
- neokeysiançılıq
- dirijist

307 TMK dünya iqtisadiyyatının integrasiyasını, onun rasional və balanslaşdırılmış inkişafını təmin etməyə qadirdir. Bu hansı nəzəriyyəçilərin fikridir?

- bütün cavablar doğrudur
- Vilhelm Renke və Moris Allen
- Hans Morgentau və Şarl de Qoll
- Düzgün cavab variantı yoxdur
- Sidney Rolf və Yucin Rostou

308 Gunnar Myurdal hansı nəzəriyyəyə aiddir?

- heç biri
- dirijist
- strukturalizm
- neoliberalizm
- neokeysiançılıq

309 1931-ci il Huver moratoriumuna görə:

- Almaniyaya uzunmüddətli kredit verildi
- Almanıyanın bir il müddətinə bütün təzminat və istiqrazları ödəməsi dayandırıldı
- 37 il müddətinə Almanıyanın ödəyəcəyi təzminatın orta məbləği 1 mlrd. 988 mln. marka olmalı idi
- Yaxın üç ildə Almanıyanın ödəyəcəyi təzminat üzərinə moratorium qoyuldu
- Almanıyanın təzminat ödəməsi tamamilə ləğv edildi

310 Rur böhranı nə vaxt baş verib?

- 28 iyun 1922-ci ildə
- 11 yanvar 1923-cü ildə
- 9 fevral 1920-ci ildə
- 18 aprel 1919-cu ildə
- 12 noyabr 1921-ci ildə

311 Lokarno konfransının xronoloji çərçivəsi:

- 12 noyabr 1921 – 6 fevral 1922-ci il
- 5-16 oktyabr 1925-ci il
- 6-31 avqust 1929-cu il
- 16 iyul-16 avqust 1924-cü il
- 15 iyun – 20 iyul 1922-ci il

312 Brian-Kelloq paktı:

- Federativ birləşmə kimi «Vahid Avropa» ideyasından imtina edirdi
- siyaset vasitəsi kimi müharibədən imtina etmə haqqında beynəlxalq sənəd idi
- Avropa iqtisadi orqanının yaranması
- Avropa məşvərət orqanlarının yaranması
- Avropa siyasi institutlar sisteminin yaranması

313 İlk dəfə beynəlxalq münasibətlərdə təcavüzkar müharibələrin qadağan olunması hansı sənəddə əksini tapmışdır?

- Eyzenhauer doktrinasında
- Brian-Kelloq paktında
- Münhen sazişində
- Marşall planında
- Helsinki Yekun Aktında

314 Yunan-türk müharibəsi nəticəsində keçirilən Lozanna konfransının xronoloji çərçivəsi:

- 12 noyabr 1921-ci il – 6 fevral 1922-ci il
- 18 yanvar 1919-cu il - 21 yanvar 1920-ci il
- 16 iyul-16 avqust 1924-cü il
- 20 noyabr 1922-ci il - 24 iyun 1923-cü il
- 5-16 oktyabr 1925-ci il

315 Versal sülh müqaviləsini təsdiq etmədilər:

- Fransa, İngiltərə
- ABŞ, Çin
- Almaniya, İngiltərə
- Yaponiya, Çin

ABŞ, İtaliya

316 1919-cu ildə Avstriya hansı sülh müqaviləsini imzaladı?

- London
- San-Stefano
- Sen-Jermen
- Versal
- Paris

317 Brest-Litovsk sülhü imzalanmışdır:

- 28 iyun 1919-cu ildə
- 3 mart 1918-ci ildə
- 14 fevral 1918-ci ildə
- 2 oktyabr 1917-ci ildə
- 27 fevral 1917-ci ildə

318 Millətlər Cəmiyyəti ideyasını irəli sürmüştür:

- F. Ruzvelt
- V. Vilson
- J. Klemanso
- T. Ruzvelt
- Lloyd-Corc

319 Rur böhranı bağlı idi:

- Almaniya və ABŞ arasındaki münaqişə ilə
- Almaniya və İngiltərə arasındaki münaqişə ilə
- Avstriyanın anşlusu ilə
- Fransa və Belçika qoşunları tərəfindən Rur hövzəsinin işgal edilməsi ilə
- Müharibədən sonrakı iqtisadi böhranla

320 Rur böhranı Fransa üçün nə ilə nəticələndi?

- Almaniyadan müstəmləkələrinin əsas hissəsinin Fransaya verməklə
- Fransanın Avropada hegemonluq haqqında iddialarının dağıılması ilə
- Fransanın Avropada mövqeyinin güclənməsi ilə
- Rurun Fransaya verilməsi ilə
- Almaniyadan Fransaya əlavə ödənişlər verməsi ilə

321 Nə səbəbə görə XX əsrin 20-ci illərin sonu - 30-cu illərdə Yaponiya donanması Asiya sularında hakim mövqə tutu bildi?

- Amerikan və ingilis donanmalarının zəifliyindən
- İngilis-Yapon ittifaqı ləğv edilirdi
- Beşlər müqaviləsinə görə Yaponiya sahillərinə 5-6 min kv. km-dən yaxın deniz bazaları quraşdırıa bilməzdii
- Doqquzlar müqaviləsinə görə dövlətlər Çində "açıq qapılar" prinsipini həyata keçirdilər
- Hind-Çində təsir dairələri bölüşdürüldü

322 Millətlər Cəmiyyətinin süqutunun səbəbi:

- İtaliyanın Həbəştanı işgal etməsi
- Beynəlxalq ziddiyətləri yalnız qalib dövlətlərin mənafeyindən həll etməyə çalışırı

- Rusiyada sosialist inqilabı olduğundan
- ABŞ-la İngiltərə arasında ziddiyyətlərin olması
- Almanıyanın Birinci dünya müharibəsində məğlubiyəti

323 Vaşinqton konfransının xronoloji çərçivəsi:

- 18 yanvar 1919-cu il - 21 yanvar 1920-ci il
- 12 noyabr 1921-ci il - 6 fevral 1922-ci il
- 3-20 yanvar 1930-cu il
- 16 iyul-16 avqust 1924-cü il
- 20 noyabr 1922-ci il - 24 iyun 1923-cü il

324 ABŞ Almaniya ilə sülh müqaviləsini imzaladı:

- 28 iyun 1919-cu ildə
- 25 avqust 1921-ci ildə
- 24 iyun 1923-cü ildə
- 21 yanvar 1920-ci ildə
- 18 yanvar 1919-cu ildə

325 Birinci dünya müharibəsinin nəticələrinə görə çağırılan Paris sülh konfransının xronoloji çərçivəsi:

- 12 noyabr 1921-ci il - 6 fevral 1922-ci il
- 18 yanvar 1919-cu il - 21 yanvar 1920-ci il
- 20 noyabr 1922-ci il - 24 iyun 1923-cü il
- 15 iyun - 20 iyul 1922-ci il
- 10 aprel - 19 may 1922-ci il

326 Almaniya ilə Versal sülh müqaviləsi nə vaxt imzalanmışdır?

- 25 avqust 1921-ci ildə
- 28 iyun 1919-cu ildə
- 18 yanvar 1919-cu ildə
- 6 fevral 1922-ci ildə
- 20 noyabr 1921-ci ildə

327 Millətlər Cəmiyyəti:

- Beynəlxalq hərbi təşkilat idi
- Sülhü təmin edən beynəlxalq təşkilat idi
- Baltikyanı dövlətlərin bloku idi
- Avropa dövlətlərinin birlüyü idi
- Beynəlxalq iqtisadi təşkilat idi

328 Hansı dövlət Millətlər Cəmiyyətinin Daimi Şurasına daxil deyildir?

- Yaponiya
- SSRI
- Fransa
- Böyük Britaniya
- İtaliya

329 Lokarno konfransının nəticələri: 1. Almanıyanın Millətlər Cəmiyyətinə daxil olması haqqında razılıq əldə edildi 2. Daues planının qəbul edilməsi 3. Fransanın Polşa və Çexoslovakiya ilə təminat müqaviləleri 4. Reyn təminat paktı 5. Yunq planının qəbul edilməsi 6. Almanıyanın Polşa və Çexoslovakiya arbitraj sazişləri 7. SSRİ

ilə münasibətlərin tənzimlənməsi 8. Almanıyanın Fransa və Belçika ilə arbitraj sazişləri 9. Brian-Kelloq paktı 10. Fransa Qərbi Avropada beynəlxalq münasibətlərin baş arbitri oldu

- 4, 6, 7, 8, 9
- 2, 5, 6, 8, 9
- 1, 2, 4, 7, 10
- 1, 3, 4, 6, 8
- 3, 5, 7, 9, 10

330 Yunq planına aiddir: 1. Plan Paris konfransında qəbul edildi 2. Plan Haaqa konfransında qəbul edildi 3. Plana görə Almaniya 58 il ərzində 113,9 milyard marka təzminat ödəməli idi 4. Almaniya hər il 2,5 milyard marka təzminat ödəməli idi 5. Təzminat bütçədən və dəmir yollarının gəlirindən ödənilməli idi

- 2, 3, 5
- 2, 4, 5
- 1, 3, 5
- 1, 2, 3
- 3, 4, 5

331 Müharibələrarası dövrdə Avropa təhlükəsizlik sistemi əsaslanırdı: 1. Brian-Kelloq paktına 2. Fransa, Böyük Britaniya və ABŞ arasında bağlanmış təcavüz zamanı qarşılıqlı dəstək təmin edən ikitərəfli müqavilələr sistemində 3. Millətlər Cəmiyyətinin Nizamnaməsində təcavüzün bütün formalarının pislənməsi, təcavüzkara qarşı iqtisadi sanksiyalar və kollektiv hərbi təsirin tətbiqi imkanına 4. Ribbentrop-Molotov paktına 5. Münhen sövdələşməsinə

- 1, 5
- 1, 2
- 3, 4
- 4, 5
- 2, 3

332 Müharibələrarası dövrdə beynəlxalq səhnədə yaranan ziddiyyətlər aşağıdakı kateqoriyalara daxil idi: 1. Avropada üstünlük uğrunda Böyük Britaniya və Fransa arasında mübarizə 2. Dünya iqtisadi və siyasi münasibətlərdə üstünlük uğrunda Qərbi Avropa dövlətləri və ABŞ arasında ziddiyyətlər 3. Müstəmləkələr uğrunda mübarizə 4. Qalib dövlətlər və Versal-Vaşinqton sisteminin kənarında qalan dövlətlər arasında ziddiyyətlər və sonuncuların yaxınlaşma səyləri. 5. İqtisadi böhranın nəticələri ilə birgə mübarizə aparılması

- 1, 4, 5
- 3, 4, 5
- 1, 2, 4
- 1, 3, 4
- 2, 3, 5

333 Təzminat məsələsinin həlli üçün hansı konfranslar çağırılmışdır? 1. 16 iyun – 9 iyul 1932-ci il Lozanna konfransı 2. 7-16 iyul 1920-ci il Spa konfransı 3. 10 aprel - 19 may 1922-ci il Genuya konfransı 4. 29 aprel-5 may 1921-ci il London konfransı 5. 16 iyul-16 avqust 1924-cü il London konfransı 6. 12 noyabr 1921 – 6 fevral 1922-ci il Vaşinqton konfransı 7. 6-31 avqust 1929-cu il Haaqa konfransını 8. 5-16 oktyabr 1925-ci il Lokarno konfransı 9. 10 aprel - 19 may 1922-ci il Genuya konfransı

- 1, 2, 3, 6, 8
- 1, 2, 4, 5, 7
- 2, 6, 7, 8, 9
- 3, 4, 6, 7, 9
- 2, 4, 6, 7, 9

334 Versal-Vaşinqton sisteminin formalaşması aşağıdakılardan asılı idi: 1. Mövcud olan qüvvələr balansının möhkəmləndirilməsi 2. Silahlarının məhdudlaşdırılması 3. Millətlər Cəmiyyətində ABŞ-in lider rolunun oynaması 4. Almaniya ilə sabit münasibətlərin yaradılması 5. SSRİ-nin mövcud sistem daxilinə integrasiya edilməsi 6. İqtisadi böhranın nəticələri ilə birgə mübarizə aparılması

- 3, 4, 5
- 1, 4, 5
- 1, 2, 5
- 2, 4, 6
- 3, 4, 6

335 Doqquzlar müqaviləsi nə əsasən: 1. Çinin suverenliyi və ərazi bütövlüyü təmin edilir 2. Dəniz silahlarının məhdudlaşdırılması məsələsi həll edilir 3. Çində açıq qapılar prinsipinə hörmət edilir 4. Şandun vilayəti Çinə qaytarılır 5. Çin bölüşdürürlür 6. Hind-Çində təsir dairələri bölüşdürürlür 7. Çin ölkəyə gələn mallara gömrük rüsumu qoya bilərdi, lakin bu pulu müstəqil istifadə edə bilməzdi 8. İngilis-Yapon ittifaqı ləğv edilir

- 1, 5, 6, 7
- 1, 3, 4, 7
- 1, 2, 4, 8
- 2, 4, 5, 7
- 3, 6, 7, 8

336 Vaşinqton konfransının əsas məsələləri aşağıdakılardır: 1. Dəniz silahlarının məhdudlaşdırılması 2. Çinin bölüşdürülməsi 3. Hind-Çində təsir dairələrinin bölüşdürülməsi 4. Silahlanma məsələsi 5. Sakit okean və Uzaq Şərqi məsələlərinin nizama salınması 6. İngilis-Yapon ittifaqı məsələsi

- 1, 2, 3
- 1, 5, 6
- 2, 4, 5
- 4, 5, 6
- 3, 4, 5

337 Beşlər müqaviləsi nə əsasən: 1. Tonnajı 35 min tondan artıq xətt gəmilərini tikintisi qadağan edildi 2. Təyyarədaşıyıcıların tonnajı müəyyən edilirdi 3. Xətt gəmilərinin tikilmə nisbəti müəyyən edilirdi 4. Sakit okeanda yeni hərbi bazaların tikintisi məsələsi həll edilirdi 5. Gəmi artilleriya kalibrlerinin son həddi müəyyənləşdirilirdi 6. Sualtı qayıqların düzəldilməsi məhdudlaşdırıldı

- 1, 5, 6
- 1, 3, 4
- 2, 5, 6
- 3, 4, 6
- 2, 4, 5

338 Dördlər müqaviləsi nə əsasən: 1. ABŞ, Böyük Britaniya, Yaponiya və Fransaya Sakit okean ada mülklərində toxunulmazlıq haqqında qarşılıqlı zəmanət verdilər 2. Avstriya-Macarıstanın dağılması sanksiyalaşdırılır 3. Almaniya bütün müstəmləkələrdən məhrum edilir 4. tərəflərin Sakit okeanda hüquq və maraqları təmin edilir və onları qorumaq üçün birgə tədbirlər nəzərdə tutulur 5. Boğazlar üzərində beynəlxalq nəzarət qoyulur 6. İngilis-Yapon ittifaqı qüvvədən düşür

- 2, 4, 5
- 1, 2, 4
- 3, 5, 6
- 1, 4, 6
- 3, 4, 5

339 1919-cu il Paris sülh konfransının nəticələri ABŞ-ı aşağıdakı səbəblərə görə qane etmədi: 1. ABŞ digər dövlətlərin müstəmləkələrinə sərbəst daxil olmaq imkanı almadı 2. ABŞ dəniz üzərində üstünlük əldə edə bilmədi 3. Versal sistemi İngiltərəyə Uzaq Şərqdə böyük məhdudiyyətlər qoyurdu 4. Elzas-Lotaringiya Fransanın tərkibinə daxil oldu 5. Versal sistemi Yaponiyaya Uzaq Şərqdə böyük üstünlük'lər verirdi 6. Millətlər Cəmiyyətinin Nizamnaməsi ABŞ-a bu beynəlxalq təşkilat çərçivəsində lider rolunu təmin etmədi 7. Alman ordunun sayı 100 min əsgər və zabitlə məhdudlaşdırıldı 8. Versal sistemi ingilis-yapon deniz ittifaqını ləğv etmədi

- 2, 5, 6, 7, 8
- 1, 2, 5, 6, 8
- 1, 2, 3, 4, 5
- 3, 4, 5, 6, 7
- 4, 5, 6, 7, 8

340 1919-cu il Paris sülh konfransının əsas məsələlər aşağıdakılardı: 1. Almaniya məsələsi 2. Sakit okeanda ada mülklərinin qrunması məsələsi 3. Çin məsələsi 4. Millətlər cəmiyyətinin yaradılması məsələsi 5. Alman müstəmləkələri və keçmiş Osmanlı İmperiyası torpaqlarının taleyi məsələsi idi 6. İqtisadi böhranın nəticələri ilə mübarizə 7. Rusiya məsələsi

- 2, 3, 5, 6
- 1, 2, 3, 4
- 1, 4, 5, 7
- 2, 4, 6, 7
- 3, 5, 6, 7

341 Versal sülh müqaviləsinin şərtlərinə görə: 1. Saar vilayəti Fransanın tərkibinə daxil oldu 2. Elzas-Lotaringiya Fransanın tərkibinə daxil oldu 3. Almaniya Brest-Litovsk sülh müqaviləsindən imtina etdi 4. Şimali Afrikani Belçika aldı 5. Toqo və Kamerun İngiltərə və Fransa arasında bölüşdürüldü 6. Təzminat komissiyası yaradıldı 7. Osmanlı imperiyasının ərəb əraziləri İngiltərə və Fransa arasında bölüşdürüldü 8. Yaponiya Çinin Şandun vilayətini və Marşal, Marian, Karolin adalarını aldı 9. Cənubi-Qərbi Afrikanın alman hissəsini Avstraliya aldı 10. Alman ordusunun sayı 100 min əsgər və zabitlə məhdudlaşdırıldı

- 1, 2, 3, 4, 6, 10
- 2, 3, 5, 6, 8, 10
- 1, 3, 4, 7, 8, 9
- 3, 5, 6, 7, 9, 10
- 2, 4, 5, 6, 7, 9

342 1919-cu il Paris konfransında qəbul olunan sülh müqaviləleri hansılardı? 1. Sen-Jermen müqaviləsi 2. Lozan müqaviləsi 3. Versal müqaviləsi 4. Neyi müqaviləsi 5. Trianon müqaviləsi 6. London müqaviləsi 7. Rapallo müqaviləsi 8. Sevr müqaviləsi

- 2, 3, 5, 7, 8
- 1, 3, 4, 5, 8
- 1, 2, 5, 6, 8
- 2, 3, 5, 6, 7
- 3, 4, 5, 6, 7

343 Mərkəzi Asiya, Qafqaz və Avropa arasında nəqliyyat əlaqələrini inkişaf etdirən bir programdır:

- Düzgün cavab variantı yoxdur
- İNOGATE
- TACİS
- TRASECA
- ECHO

344 Azərbaycan Respublikası (AR) ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin hüquqi əsasını nə qoyub?

- Hamısı
- Birgə layihələr
- iqtisadi ittifaq
- Tərəfdaşlıq və əməkdaşlıq sazişi
- Cənub axını

345 Müasir beynəlxalq sistemi və onlara təsir göstərən faktorlar

- siyasi gərginlik faktor sayılmır
- beynəlxalq iqtisadiyyatın dinamikası təsiretməyib
- dövlətlərarası ziddiyətlərin mövcud olması
- dünya iqtisadiyyatının dinamikası, transmilli əlaqələrin dərinləşməsi və s. faktorlar yeni təşkilatların yaradılmasına əsaslar yaradır
- dünyada baş vermiş problemlərdə dövlətlərin ümumi səyi tələb olunmur

346 Beynəlxalq təşkilatların yaranma tarixi:

- beynəlxalq təşkilatlar diplomatiyanın əsas bir forması sayılır
- diplomatiyanın beynəlxalq münasibətdə gücünün artması öz əksini təşkilatlarda tapmamışdı
- beynəlxalq təşkilatların yaranmasına cəmiyyətin inkişafı, beynəlxalq hüquq rolunun artması, diplomatiyanın imkan dairəsinin artması, beynəlxalq təşkilatların sayca artmasına təsirini göstərmüşdi
- beynəlxalq təşkilatların yaranmasına cəmiyyətin inkişafı, beynəlxalq hüquq rolunun artması, diplomatiyanın imkan dairəsinin artması, beynəlxalq təşkilatların sayca artmasına təsirini göstərmüşdi
- beynəlxalq təşkilatların yaranmasında cəmiyyətin inkişafı öz təsirini göstərməyib

347 Azərbaycan neçə il ərzində SSRİ təsərrüfatının nəzarəti altında olub?

- 10
- 30
- 50
- 70
- 40

348 Proqramın məqsədi qeyd edilən dövlətlərin siyasi və iqtisadi müstəqilliyini dəstekləməklə onların alternativ nəqliyyat yolları vasitəsilə Avropa və dünya bazarlarına çıxış qabiliyyətini yüksəltmək və Avropadan Qara Dəniz və Qafqaz vasitəsilə Mərkəzi Asiyaya və əks istiqamətdə ən tez və ən ucuz nəqliyyat dəhlizinin yaradılmasından ibarətdir:

- Düzgün cavab variantı yoxdur
- İNOGATE
- TACİS
- TRASECA
- ECHO

349 Demokratiya və İqtisadi İnkişaf uğrunda təşkilat:

- ABƏŞ
- VMT
- BMT
- GUAM
- NATO

350 Yeni təşkilatların yaranmasının səbəbləri

- Düzgün cavab variantı yoxdur
- qloballaşma prosesinin təsiri olmamışdı
- yalnız iqtisadi maraq
- son illərdə dərin, sivil dəyişikliklər, mahiyyətçə yeniliklər səbəb olmuşdu
- iqtisadi, mədəni, siyasi əlaqələrin genişlənməsi öz təsirini göstərməmişdi

### 351 Avropa İttifaqının yaradılması

- 1916 il
- XX əsrin 50-ci illəri
- XX əsrin 30-cu illəri
- XX əsrin 90-cı illəri
- 1960 il

### 352 Ümməkən təşkilatının yaramasının ilk təşəbbüskarları

- N.Makiavelli
- M.Lyutez
- D.Didro
- T. Kapella
- J.J.Russo və İ.Kant

### 353 Ölkəmizin şimala yönəlmüş birtərəfli iqtisadi əlaqələrinə son qoymuş:

- Azərbaycanı Gürcüstan xalq təsərrüfat kompleksinə bağlayan siyasi və iqtisadi dayaqların ləğvi
- Azərbaycanı Britanya xalq təsərrüfat kompleksinə bağlayan siyasi və iqtisadi dayaqların ləğvi
- Azərbaycanı ABŞ xalq təsərrüfat kompleksinə bağlayan siyasi və iqtisadi dayaqların ləğvi
- Azərbaycanı SSRİ xalq təsərrüfat kompleksinə bağlayan siyasi və iqtisadi dayaqların ləğvi
- Azərbaycanı Fransa xalq təsərrüfat kompleksinə bağlayan siyasi və iqtisadi dayaqların ləğvi

### 354 Beynəlxalq təşkilatlar anlayışı

- dövlətlərarası və beynəlxalq təşkilat arasında fərq yoxdur
- təşkilata üzv seçilməsi könüllülük prinsipinə əsaslanır
- təşkilatlar müəyyən qayda əsasında fəaliyyət göstərmir
- insanların birliyi, qəbul olunmuş program və məqsədləri realizə etmək məqsədi güdür
- təşkilatların yaranmasında əsas qaydalar qəbul edilməyib

### 355 Ölkəmizin gələcək sosial-iqtisadi təkamülündə dönüş nöqtəsi oldu:

- Hamısı
- siyasi sferada zəiflik
- iqtisad geriləmə
- Azərbaycan Respublikasının müstəqil inkişaf yoluna qədəm qoyması
- siyasetin getdikcə zəifləməsi

### 356 Yalta konfransının xronoloji çərçivəsi:

- 23 avqust-17 sentyabr 1939-cu il
- 28 noyabr - 1 dekabr 1943
- 17 iyul – 2 avqust 1945
- 4-11 fevral 1945
- 19-30 oktyabr 1943

### 357 Tehran konfransının xronoloji çərçivəsi:

- 3-11 sentyabr 1939-cu il
- 28 noyabr - 1 dekabr 1943
- 4-11 fevral 1945
- 17 iyul – 2 avqust 1945
- 19-30 oktyabr 1943

358 Beynəlxalq Valyuta Fondu yaradıldı:

- Yalta konfransında
- Kasablanca konfransında
- Kvebek konfransında
- Bretton-Wuds konfransında
- Tehran konfransında

359 Qəribə müharibə hansı ölkələr tərəfindən aparılırdı?

- Almaniya və Yaponiya
- SSRİ və Almaniya
- ABŞ və İngiltərə
- İngiltərə və Fransa
- Fransa və İtaliya

360 Berlin-Roma oxu nə vaxt yarandı?

- 25 noyabr 1936-cı ildə
- 23 avqust 1939-cu ildə
- 17 sentyabr 1939-cu ildə
- 25 oktyabr 1936-cı ildə
- 3 sentyabr 1939-cu ildə

361 Ispaniyada Vətəndaş müharibəsinin xronoioji çərçivəsi:

- 1938-1944
- 1938-1940
- 1936-1941
- 1936-1939
- 1937-1945

362 ABŞ hökuməti bitərəflik haqqında qanunu nə vaxt qəbul etdi?

- 17 sentyabr 1939-cu ildə
- 23 avqust 1939-cu ildə
- 3 sentyabr 1934-cü ildə
- 31 avqust 1935-ci ildə
- 29 sentyabr 1938-ci ildə

363 XX əsrin birinci yarısında Uzaq Şərqdə münaqişə ocağı nə vaxt yaranır?

- 30-cu illərin ortalarında
- 20-ci illərin sonunda
- 30-cu illərin sonunda
- 30-cu illərin əvvəllərində
- 20-ci illərin ortalarında

364 Tərəfdaslıq və əməkdaşlıq sazişi harada imzalanıb?

- Suriya
- Brüssel
- Cenevrə
- Lüksemburq
- Tokio

365 INOGATE:

- “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası program”
- “ASEAN ölkələrinə texniki yardım”
- “Asiyaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası program”
- “Amerikaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası program”
- “VMT ölkələrinə texniki yardım”

366 Tarixi İpək Yolunun bərpası adlı Beynəlxalq Konfrans keçirilmişdir:

- 1991
- 1996
- 1997
- 1998
- 1994

367 TRASECA-nı neçə dövlət təsis etdi?

- 2
- 4
- 6
- 8
- 5

368 Azərbaycan Respublikasının müstəqil inkişaf yoluna qədəm qoydu:

- XI əsrдə
- XV əsrдə
- XVII əsrдə
- XXI əsrдə
- XVI əsrдə

369 Dünyada gedən irimiyyaslı qloballaşma prosesi, iqtisadi həyatın getdikcə daha çox beynəlmiləlləşməsi bu və ya digər ölkənin ictimai inkişafında nəyə səbəb olmuşdur

- düzgün cavab variantı yoxdur
- daxili amillərin rolunun sürətlə artmasına
- xarici amillərin rolunun sürətlə azalmasına
- xarici amillərin rolunun sürətlə artmasına
- daxili amillərin rolunun sürətlə azalmasına

370 ECHO:

- “ASEAN ölkələrinə texniki yardım”
- “hərbi yardım”
- “texniki yardım”
- “humanitar yardım”
- “ASEAN ölkələrinə texniki yardım”

## 371 TRASECA:

- “VMT ölkələrinə texniki yardım”
- “Afrika-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi”
- “Afrika-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi”
- “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi”
- “ASEAN ölkələrinə texniki yardım”

## 372 TACIS:

- “VMT ölkələrinə texniki yardım”
- “NATO ölkələrinə texniki yardım”
- “BMT ölkələrinə texniki yardım”
- “MDB ölkələrinə texniki yardım”
- “NATO ölkələrinə texniki yardım”

## 373 1991-ci ildə Azərbaycana yardım göstərən əsas donorlardan biri?

- Hamısı
- MC
- VMT
- Aİ
- Yaponiya

## 374 GUAM-a daxil olmayan dövlət:

- Moldova
- Ukrayna
- Gürcüstan
- Rusiya
- Azərbaycan

## 375 GUAM-ın məqsədləri sırasına daxil deyil:

- Ümumi təhlükəsizlik məkanının yaradılması üçün Avropaya integrasiyanın gücləndirilməsi və həmçinin, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi;
- Dayanıqlı inkişafın təmin edilməsi;
- Demokratiya dəyərlərin möhkəmləndirilməsi, qanunun aliliyinin təmin edilməsi və insan hüquqlarına hörmət;
- Düzgün cavab variansi yoxdur
- Beynəlxalq və regional təhlükəsizlik və stabilliyin möhkəmləndirilməsi

## 376 GUAM nə vaxt yaradılıb?

- 1998
- 1992
- 1991
- 1997
- 1995

## 377 TACİS programı Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) ilə əvəz olunmuşdur:

- 2000
- 2008
- 2009
- 2007
- 2005

378 Anti-Komintern paktı nə vaxt imzalanmışdır?

- 23 avqust 1939-cu ildə
- 29 sentyabr 1938-ci ildə
- 25 oktyabr 1936-ci ildə
- 25 noyabr 1936-ci ildə
- 17 sentyabr 1939-cu ildə

379 Münhen sazişi nə vaxt imzalanmışdır?

- 25 oktyabr 1936-ci ildə
- 29 sentyabr 1938-ci ildə
- 23 avqust 1939-cu ildə
- 17 sentyabr 1939-cu ildə
- 25 noyabr 1936-ci ildə

380 Qərb dövlətləri Almanıyanın işgal istiqamətini şərqə yönəltmək üçün hansı siyasətdən istifadə etmişdilər?

- çevik siyasət
- bitərəflik siyasəti
- təcavüzkarın sakitləşdirməsi siyasəti
- "parlaq təcridetmə" siyasəti
- tarazlıq siyasəti

381 İkinci dünya müharibəsinin xronoloji çərçivəsi:

- 1 avqust 1938 – 2 avqust 1945
- 1 sentyabr 1939 – 2 sentyabr 1945
- 22 iyun 1941 – 9 may 1945
- 7 dekabr 1941 - 2 sentyabr 1945
- 10 may 1940 - 2 may 1945

382 Hücum etməmək haqqında Sovet-alman paktı neçənci ildə imzalanmışdır?

- 3 sentyabr 1939-cu ildə
- 23 avqust 1939-cu ildə
- 25 noyabr 1936-ci ildə
- 29 sentyabr 1938-ci ildə
- 17 sentyabr 1939-cu ildə

383 ABŞ-ın II Dünya müharibəsinə qatılmasına səbəb oldu:

- Yapon ordusunun Çinin daxili rayonlarının işgal etməsi
- Yapon eskadrasının Pirl-Harbor bazasına zərbə endirməsi
- Yapon ordusunun Singapur u ələ keçirməsi
- Yaponiyanın Vyetnamda hərbi hissələr yerləşdirməsi
- Yaponiyanın Mancuriyanı işgal etməsi

384 İkinci cəbhənin açılması haqqında qərar hansı konfransda qədul edildi?

- Yalta konfransında
- Tehran konfransında
- Bretton-Vuds konfransında
- Qahirə konfransında

- Moskva konfransında

385 1944-cü il Dumbarton-Oks konfransında müzakirə edildi:

- Dünyanın bölündürülmesi  
 BMT-nin yaradılması  
 İkinci cəbhənin açılması  
 Mühəribənin başa çatdırılması  
 Türkiyə Cümhuriyyətinin mühəribəyə qoşulması

386 Potsdam konfransının xronoloji çərçivəsi:

- 23 avqust-17 sentyabr 1939-cu il  
 17 iyul – 2 avqust 1945  
 4-11 fevral 1945  
 28 noyabr - 1 dekabr 1943  
 19-30 oktyabr 1943

387 Bitərəflik haqqında sovet-yapon paktı imzalanmışdır:

- 17 sentyabr 1939  
 13 aprel 1941  
 14 mart 1940  
 20 iyul 1940  
 25 avqust 1939

388 Hadisələri xronoloji ardıcılılıqda düzün: 1. Almanıyanın Polşaya müdaxilə etməsi 2. Almaniya və müttəfiqlərinin SSRİ-yə hücumu 3. Dostluq və sərhədlər haqqında sovet-alman müqaviləsinin bağlanması 4. Yaponianın Perl-Harbora hücumu 5. Sovet-fin mühəribəsi

- 2,3,1,5,4  
 5,1,2,4,3  
 3,2,1,4,5  
 4,2,1,3,5  
 1,3,5,2,4

389 Atlantika xartiyasına aid olanları seçin: 1. Beynəlxalq siyaset aləti kimi güc tətbiq edilməlidir 2. Dənizlərdə azadlıq təmin edilməməlidir 3. Heç bir ərazi genişləndirilməməlidir 4. Bütün xalqlar arasında iqtisadi əməkdaşlıq qurula bilər 5. insanlar üçün mühəribədən, qorxudan və ehtiyacdən azadlıq təmin olunmalıdır

- 2, 4, 5  
 1, 3, 5  
 3, 4, 5  
 1, 2, 3  
 2, 3, 5

390 Antihitler koalisiyasının formallaşma mərhələlərinin xronoloji ardıcılılığını tapın: 1. SSRİ, ABŞ, Böyük Britaniya xarici işlər nazirlərinin Moskva konfransı 2. Almaniyaya qarşı mühəribədə ittifaq haqqında ingilis-sovet müqaviləsi 3. Almaniya ilə mühəribədə birgə əməliyyatlar haqqında ingilis-sovet müqaviləsi 4. İttifaq və qarşılıqlı yardım haqqında sovet-fransız müqaviləsi 5. Atlantika xartiyası 6. 26 dövlətin fəsizm ilə mühəribənin məqsədləri haqqında Vaşinqton bəyannaməsi 7. SSRİ-yə lend-liz üzrə yardım edilməsinin başlanması 8. Təcavüzə qarşı mübarizədə qarşılıqlı yardım haqqında amerikan-sovet müqaviləsi

- 4, 5, 2, 1, 3, 7, 8, 6  
 3, 5, 1, 7, 6, 2, 8, 4

- 1, 2, 3, 4, 5, 6, 7, 8
- 2, 4, 5, 6, 1, 3, 8, 7
- 7, 5, 6, 8, 1, 3, 4, 2

391 Molotov-Ribbentrop paktı nəzərdə tuturdu: 1. Tərəflərin bir-birinə qarşı təcavüzkar fəaliyyət və hücum etməmək öhdəliyinin götürməsini 2. İranın SSRİ-nin nüfuz dairəsinə daxil olmasını 3. SSRİ-nin Antikomintern paktına qoşulmasını 4. Tərəflərin bütün münaqişə və mübahisələri sülh yolu ilə həll etməsini 5. Şərqi Avropada maraq dairələrlərinin bölüşdürülməsi

- 1, 2, 3
- 1, 4, 5
- 2, 3, 5
- 3, 4, 5
- 2, 3, 4

392 İspaniyada Vətəndaş müharibəsinə müdaxilə edərkən Almaniya və İtaliya hansı məqsədləri güdürdülər? 1. Pireney yarımadasında dost avtoritar rejimin qurulması 2. Demokratik dövlət yaratmaq 3. Cəbəllütariq boğazı üzərində nəzarət yaradılması 4. İqtisadi maraqlar 5. Sənayenin inkişafına yardım etmək 6. Ölkəni öz aralarında bölüşdurmək 7. Yeni silahların sınaqdan keçirilməsi

- 3, 4, 5, 6
- 1, 3, 4, 7
- 1, 2, 5, 6
- 2, 3, 4, 5
- 2, 5, 6, 7

393 Müharibələrarası dövrdə Almanyanın hərbi gücünün artmasının səbəbləri: 1. ABŞ və İngiltərə iş adamlarının alman sənayesinə investisiyaları 2. Alman müstəmləkələrinin yardımı 3. Təbii sərvətlərin çoxluğu 4. SSRİ-nin yardımı 5. Saar sənaye rayonunun qaytarılması

- 2, 4
- 1, 5
- 2, 5
- 1, 3
- 3, 4

394 Vyvetnam müharibəsinin tarixi çərçivəsi:

- 1954-1964
- 1948-1949
- 1950-1953
- 1964-1973
- 1968-1972

395 Kuba böhranının başlanma səbəbi:

- Qərb dövlətlərinin Latın Amerikası regionunda mövqelərini saxlamaq cəhdləri
- SSRİ-nin Kubada gizli şəraitdə orta mənzilli raketlər yerləşdirilməsi
- Kubada nüvə sınaqlarının keçirilməsi
- ABŞ-ın Kubaya neft göndərilməsinin qadağan etməsi
- ABŞ-ın Nikaraqua və Qvatemala bir neçə hərbi gəmi göndərməsi

396 1962-ci ildə Kuba böhranı zamanı qarşıdurmanın iştirakçısı olan dövlətlər:

- Kuba və SSRİ

- Büyük Britaniya və İspaniya
- SSRİ və ABŞ
- ABŞ və Kuba
- Argentina və Büyük Britaniya

397 İkinci dünya müharibəsindən sonra Büyük Britaniyanın ABŞ-la münasibətləri necə adlanırdı:

- Müttəfiqlik münasibətləri
- Xüsusi münasibətlər
- Tərəfdaşlıq münasibətləri
- Dostluq münasibətləri
- Xeyirxah münasibətlər

398 İkinci dünya müharibəsindən sonrakı dövrdə ABŞ-in SSRİ-yə qarşı siyaseti adlanırdı:

- Bitərəflik siyaseti
- "Çəkindirmə" siyaseti
- Xüsusi münasibətlər
- Müttəfiqlik münasibətləri
- Amerikan həyat tərzinin təbliğatı

399 Beynəlxalq münasibətlər nəzəriyyəsində siyasi realizm nə vaxt mövcud olur?

- 1919-1939
- 1945-1980
- 2000-2010
- 1990-2000
- 1980-1990

400 XX əsrin 70-ci illərindən dünyada hansı meyllər getdikcə güclənirdi?

- Qloballaşma
- İnteqrasiya
- Terrorçuluq
- Müstəmləkəçilik
- Qeyri-dövlət beynəlxalq təşkilatların çoxalması

401 Marşal planı nəzərdə tuturdu:

- İnkişaf edən ölkələrə kömək
- Müharibədən sonrakı dövrdə iqtisadiyyati bərpa etmək üçün Avropa ölkələrinə maliyyə yardımının göstərilməsini
- İşçi qüvvələrinin tam məşğulluğunu
- Sosial təminat üçün geniş şəraitin yaranmasını
- Qərb ölkələrinin SSRİ ilə əməkdaşlıq programını

402 XX əsrin 60-70-ci illərində Cənub-Şərqi Asiya regionunda qüvvələr balansını dəyişən hadisə:

- Müstəmləkə sisteminin süqutu
- Vyetnam müharibəsi
- V.Brandtin Şərqi siyaseti
- Helsinki Avropada Təhlükəsizlik və Əməkdaşlığı dair Müşavirə
- Nüvə silahının yayılmaması haqqında müqavilə

403 Kuba böhranının nəticəsi idi:

- ABŞ Kuba mühacirlərinə kömək göstərəcəyini vəd etdi
- sovet nüvə başlıqlı raketləri Kubadan, amerikan nüvə başlıqlı raketləri Türkiyədən çıxarıldı
- Kubada kommunist rejimi zəiflədi
- Kubaya iqtisadi sanksiyalar tətbiq edildi
- nüvə sınaqlarına qadağın müqavilənin bağlanmasından imtina edildi

404 Soyuq müharibə dövründə BMT əsasən hansı ideoloji düşərgəni dəstəkləyirdi?

- Bitərəf ölkələri
- Hamısını
- SSRİ başda olmaqla sosialist ölkələri düşərgəsini
- ABŞ başda olmaqla kapitalist ölkələri düşərgəsini
- Heç birisini

405 Hansı konfransın prinsipləri Bitərəf dövlətlər blokunun ideoloji əsasını təşkil etmişdir?

- 1954-cü il Cenevrə konfransı
- 1963-cü il Yaund konfransı
- 1955-ci il Bandunq konfransı
- 1961-ci il Brüssel konfransı
- 1945-ci Potsdam konfransı

406 Qaydaya cavabdeh olan dünya hökuməti nin formalaşmasına gətirən ümumbəşər dəyərlərinin prioritetiyi haqqında fikirlər kimlərə məxsus idi?

- Siyasi realistlərə
- İdealistlərə
- Konstruktivistlərə
- Radikallara
- Neorealistlərə

407 Beynəlxalq sistemin sabitliyi hər dövlətin onun milli maraqlarına uyğun olan sağ qalmaq arzusu əsasında əldə edilir fikri kimlərə məxsus idi?

- Liberal idealistlərə
- Siyasi realistlərə
- Idealistlərə
- Neorealistlərə
- Postmodernistlərə

408 Bunlardan hansı BMT-nin əsas orqanlarına aid deyil:

- Təhlükəsizlik Şurası
- YUNİSEF
- Beynəlxalq məhkəmə
- Baş məclis
- Katiblik

409 Soyuq müharibə nin başlanğıcı hesab olunur:

- NATO blokunun yaradılması
- U.Çerçilin Fulton nitqi
- Trumen doktrinası
- Marşal planı
- Varşava Müqaviləsi Təşkilatının yaradılması

410 Bipolyar Yalta-Potsdam sisteminin formallaşma dövrü nə vaxta qədər davam edib?

- NATO-nun yaradılmasına qədər
- Karib böhranına qədər
- Vyetnam müharibəsinə qədər
- Koreya müharibəsinə qədər
- Varşava Müqaviləsi Təşkilatının yaradılmasına qədər

411 Trumen doktrinasına görə:

- Ölkədə fəaliyyət göstərən bütün ictimai və siyasi təşkilatlar Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçməlidirlər
- İkinci dünya müharibəsində zərər çəkmiş Avropa ölkələrinə yardım göstərilməsi
- NATO üzvü olan Avropa ölkələri hərbi yardım almaq üçün ABŞ-a müraciət etdirilər
- Kommunist təhlükəsi altında olan Yunanistan və Türkiyəyə 400 mln. dollar məbləğində yardımın göstərilməsi
- ABŞ Avropada yeni orta mənzilli rakətlər yerləşdirməməli idi

412 Barux planına görə:

- Əvvəl adı, sonra nüvə silahı sahəsində tərksiləh keçirilməsi
- dünyada bütün nüvə xammalı mənbələri, nüvə materiallarını emal edən bütün müəssisələr və atom enerjisi sahəsində bütün elmi tədqiqat işləri vahid beynəlxalq birliyin nəzarəti altında olmalıdır.
- Atom enerjisi üzərində beynəlxalq nəzarət təşkil etmək, nüvə silahı istehsalını dayandırmaq
- Silahlanmaya sərf olunan vəsaiti iqtisadi inkişaf və əhalinin rifahının yaxşılaşmasına yönəltmək
- SSRİ-nin birtərəfli qaydada silahlı qüvvələrinin azaldılması

413 Hansı hadisə ilə ABŞ öz ənənəvi dinc dövrdə ayrı dövlətlərin işlərinə qarışmamaq siyasetinə son qoydu?

- Vyetnam müharibəsi ilə
- Koreya müharibəsi ilə
- Trumen doktrinasının qəbulu ilə
- Marşall planının qəbulu ilə
- NATO-nun yaradılması ilə

414 Latin Amerikası regionunu Kuba inqilabının təsirindən qorumaq üçün ABŞ tərəfindən qəbul edilən program:

- Trumen doktrinası
- Tərəqqi naminə ittifaq programı
- Yeni hüdudlar doktrinası
- Quam doktrinası
- Marşall planı

415 Çin Cənub-Şərqi Asiya regionunda nə vaxtdan müstəqil rol oynamaya başladı?

- V.Brandtin Şərq siyaset yürütməsindən sonra
- İ.V. Stalinin ölümündən sonra
- ABŞ-la diplomatik əlaqələr qurandan sonra
- Vyetnam müharibəsindən sonra
- C. Kennedinin öldürüləməsindən sonra

416 Xronoloji ardıcılılığı müəyyənləşdirin: 1. ANZUS təşkilatının yaradılması 2. Şimali Atlantika Alyansının yaradılması 3. Koreyada müharibəsinin başlanması 4. Rio-de-Janeyro paktının imzalanması

- 2, 1, 3, 4
- 3, 2, 1, 4
- 1, 3, 4, 2

- 4, 2, 3, 1  
 2, 4, 1, 3

417 Xronoloji ardıcılılığı müəyyənləşdirin: 1. Eyzenhauer doktrinası 2. Bağdad paktı 3. SEATO 4. SENTO 5. Çəkindirmə doktrinası

- 1, 3, 5, 2, 4  
 5, 3, 2, 1, 4  
 3, 5, 2, 4, 1  
 1, 2, 4, 5, 3  
 2, 3, 4, 1, 5

418 Təhlükəsilik strategiyasında enerji təhlükəsizliyi məsələsini ön plana çıxartdı:

- nüvə ölkələrin sayının artması  
 İranın uranum istehsalına başlanması  
 1973-cü il ümumdünya neft böhranı  
 1929-1933-cü il iqtisadi böhranı  
 2001-ci il 11 sentyabr hadisələri

419 Siyasi realizm hansı fikir üzərində yaranmışdır? 1. dövlətlər beynəlxalq aləmin əsas aktorlarıdır 2. təşkilatlar beynəlxalq aləmin əsas aktorlarıdır 3. ümumbəşər dəyərlərinin prioritetliyi 4. dövlətlərin məskəni anarxiya ilə xarakterizə olunur 5. müharibəni tamamilə istisna etmək olmaz

- 2, 3, 5  
 1, 4, 5  
 1, 3, 4  
 2, 3, 4  
 3, 4, 5

420 Siyasi realistlərin praktiki məsləhətləri: 1. Qaydaya cavabdeh olan dünya hökuməti nin formallaşmasına gətirən ümumbəşər dəyərlərinin yayılması 2. dövlətər düşmən mühitdə öz milli maraqlarını həyata keçirərək və mənasız münaqişələrin başlamasına yol verməyərək ehtiyatla hərəkət etməlidilər 3. beynəlxalq münasibətlərdə dövlətlərin əməkdaşlıq və integrasiya meyillərinin dəstəklənməsi 4. dövlət başçıları mövcud olan hər vasitədən istifadə edərək çevik siyaset həyata keçirməlidilər 5. beynəlxalq münasibətlərin əsasına real insan düşüncəsi və fəaliyyətini qoymaq üçün insanların şüurunun yüksəldilməsi

- 1, 2  
 2, 4  
 1, 3  
 4, 5  
 3, 5

421 XX əsrin 70-ci illərin ortalarında Cənub-Şərqi Asiya regionunda: 1. ABŞ-Çin münasibətləri yaxşılaşdı 2. Regionda üstünlük Çinin əlinə keçdi 3. ABŞ-Çin münasibətləri pisləşdi 4. SSRİ-Çin münasibətləri yaxşılaşdı 5. Regionda üstünlük SSRİ-nin əlinə keçdi 6. SSRİ-Çin münasibətləri pisləşdi 7. Regionda üstünlük ABŞ-in əlinə keçdi 8. Regionda üstünlük Yaponiyanın əlinə keçdi

- 2, 3, 5  
 1, 2, 6  
 4, 6, 8  
 1, 5, 7  
 4, 6, 7

422 Qərbi Berlinin sovet qoşunları tərəfindən mühasirəyə alması nəyə gətirib çıxardı? 1. AFR və ADR-in yaranmasına 2. Müttəfiq qoşunların Almaniyadan çıxarılmasına 3. Qərbi Berlin ilə ABŞ və İngiltərənin hava əlaqəsinin təşkilinə 4. Vahid alman dövlətinin yaranmasına 5. Sovet qoşunlarının Almaniyadan çıxarılmasına

- 1, 2
- 1, 3
- 2, 5
- 4, 5
- 2, 3

423 Yalta-Potsdam sisteminin xüsusiyyətləri: 1. İkiqütblülük 2. Müharibədə uduzan tərəflərin hüquqlarının məhdudlaşdırılması 3. Bütün dünyada çoxlu münaqişələrin mövcudluğu 4. Sistem qarşıdurma, hərdən isə kəskin qarşıdurma xarakter daşıyırıdı 5. Sistem siyasi-ideoloji qarşıdurma xarakteri daşıyırıdı 6. Avropa dövlətlərinin qüvvələr balansı 7. Nüvə silahın mövcudluğu hərbi və siyasi strategiyaların inqilabına gətirdi 8. Sistem Avropamərkəzli xarakter daşıyırıdı 9. Sistemdə baş verən hadisələr qarşıdurmanın globallaşmasına və dərin geosiyasi strukturlaşmasına gətirdi

- 1, 2, 5, 7, 8
- 1, 4, 5, 7, 9
- 1, 2, 3, 6, 7
- 1, 4, 5, 8, 9
- 1, 2, 3, 7, 8

424 İkinci dünya müharibəsindən sonrakı dövrdə Böyük Britaniyanın və SSRİ-nin maraqlarının toqquşması ilk dəfə harada baş verdi?

- Yaxın Şərqdə və İrlandiyada
- Balkanlarda və Yaxın Şərqdə
- Balkanlarda və Uzaq Şərqdə
- Uzaq Şərqdə və Cənub-Şərqi Asiyada
- Uzaq Şərqdə və İrlandiyada

425 XX əsrin 40-ci illərinin sonu – 50-ci illərin əvvəlləri ABŞ və SSRİ-nin milli təhlükəsizlik siyasetinin əsasını təşkil edir:

- Dünyanı özündən asılı vəziyyətə salmaq
- Etibarlı müttəfiqin axtarışı
- Müharibə və münaqişələrin qarşısının alınması
- Müstəmləkəçi siyasetin qarşısını almaq
- Təhlükəsizliyi qorumaq üçün beynəlxalq təşkilatlar yaratmaq

426 Dəmir pərdə ifadəsi kimə məxsusdur:

- H. Makmillana
- E.Xitə
- A.İdenə
- U.Çörçilə
- K.Ettliyə

427 İslam Konfransı Təşkilatı nə zaman təsis edildi:

- 1970
- 1969
- 1959
- 1950

1960

428 ATƏM neçənci ildən formalaşdı?

- 1992
- 1989
- 1973
- 1967
- 1975

429 Avropa Birliyinin yaranmasında hansı dövlət aparıcı rol oynadı?

- Belçika
- Fransa
- Almaniya
- İngiltərə
- İtaliya

430 Neçə dövlət NATO üzvüdür (2005-ci il üçün)?

- 28
- 26
- 19
- 29
- 16

431 NATO yaradılarkən neçə dövlət ona üzv idi?

- 26
- 16
- 12
- 14
- 19

432 Aşağıdakılardan biri BMT TŞ-nın daimi üzvü deyil:

- ABŞ
- Rusiya
- Çin
- Almaniya
- Böyük Britnaiya

433 BMT Nizamnaməsinə görə onun neçə əsas orqanı var?

- 7
- 6
- 3
- 4
- 5

434 BMT TŞ-nın neçə daimi üzvü var?

- 3
- 7
- 5

- 10  
 4

435 BMT TŞ-nın neçə üzvü var?

- 12  
 15  
 5  
 10  
 7

436 BMT-nin Nizamnaməsi qəbul edilmişdir:

- 1945-ci ildə Nyu-Yorkda  
 1945-ci ildə San-Fransiskoda  
 1944-cü ildə Bretton-Vudsda  
 1919-cu ildə Parisdə  
 1957-ci ildə Cenevrədə

437 NATO yaradılmışdır:

- 1948-ci ildə Brüsseldə  
 1949-cu ildə Vaşinqtonda  
 1955-ci ildə Cenevrədə  
 1952-ci ildə Nyu-Yorkda  
 1947-ci ildə San-Fransiskoda

438 Hansı hadisə NATO-nun təhlükəsizlik sahəsində yeni şəraitə yaxşı uyğunlaşdığını göstərdi?

- İraqın işgali  
 Bosniya böhranı  
 Əfqanistan müharibəsi  
 «Soyuq müharibənin» sona çatması  
 Kosovo münaqişəsi

439 Beynəlxalq təşkilatların Bretton-Vuds sisteminin yaranması dövlətlər arasında hansı münasibətlərin inkişafında böyük hadisə oldu?

- Sosial və mədəni  
 Maliyyə və iqtisadi  
 Siyasi və diplomatik  
 Hərbi və təhlükəsizlik  
 Elmi-texniki

440 Avropa birliyi iqtisadi cəhətdən yönəlmışdı:

- ABŞ və SSRİ-ya qarşı  
 ABŞ və Yaponiyaya qarşı  
 Çin və Yaponiyaya qarşı  
 ABŞ və Çinə qarşı  
 SSRİ və Yaponiyaya qarşı

441 Helsinki Yekun aktı imzalanmışdır:

- 18 yanvar 1993-cü ildə

- 12 may 1972-ci ildə
- 30 iyul 1975-ci ildə
- 22 noyabr 1992-ci ildə
- 3 avqust 1989-cu ildə

442 SSRİ-nin ərəb ölkələrindəki nüfuzu hansı hadisə ilə sarsıldı?

- Yuqoslaviyanın dağıılması ilə
- ABŞ təzyiqləri nəticəsində SSRİ qoşunlarının Əfqanistandan çıxması ilə
- ABŞ-ın Kuveyti İraqın işgalindən azad etməsi ilə
- SSRİ-də "yenidənqurma"nın başlanması ilə
- Şərqi Avropada sovet sisteminin süqutu ilə

443 Körfəz müharibəsinin nəticəsi:

- Fələstin dövləti quruldu
- İraq məğlub oldu
- Küveyt dövləti ləğv edildi
- FAT ləğv olundu
- İraq tamamilə işgal olundu

444 Soyuq müharibənin sona çatdığını rəsmi elan edən sənəd:

- Bretton-Wuds konfransı
- Paris Xartiyası
- ATƏT-in Lissabon sammiti
- ATƏT-in İstanbul sammiti
- Helsinki Yekun Aktı

445 Nüvə silahının yayılmaması haqqında beynəlxalq müqavilə imzalandı:

- 1960
- 1968
- 1988
- 1955
- 1975

446 Soyuq müharibənin 1969-1979-cu illər mərhələsində: 1. SSRİ ilə Fransa arasında Avropada təhlükəsizliyə dair razılaşma 2. SSRİ ilə AFR arasında müqavilə 3. AFR ilə Polşa arasında müqavilə 4. ABŞ ilə Azərbaycan arasında razılaşma 5. SSRİ ilə Misir arasında Afrikanın təhlükəsizliyə dair müqavilə

- 3, 1, 5
- 1, 2, 3
- 1, 3, 4
- 2, 4, 5
- 3, 4, 5

447 İngiltərin AİB-ə gec daxil olmasının səbəbi:

- AFR-in bu məsələyə "veto" qoyması
- Ş.de.Qollun bu məsələyə "veto" qoyması
- İngiltərdə iqtisadi böhranın bu prosesə əngəl olması
- Hakim partiyaların məsələyə mənfi münasibəti
- Xalq kütləsinin bu işə etirazı

448 XX əsrin 70-ci illərində SSRİ və ABŞ arasında imzalanan müqavilənin (Raketdən Müdafiə Sistemi və Strateji Silahların Məhdudlaşması-1) əsas öhdəlikləri idi:

- Avropada gərginlik ərazilərini genişləndirmək
- böyük dövlətlərin hərbi qüdrətini tarazlaşdırmaq, münaqişəni mənasız etmək
- SSRİ-nin raket əleyhinə müdafiə sistemi ərazilərini genişləndirmək
- Kimyəvi silahı qadağan etmək
- Afrikani "nüvə silahından azad" materik elan etmək

449 XX əsrin 80-ci illərinin sonlarında Şərqi Avropa ölkələrində baş verən hadisə:

- inzibati-komanda sisteminin güclənməsi
- demokratikləşmə
- antisovet kampaniyası
- milli-azadlıq mübarizəsi
- totalitarizmin qurulması

450 Qərbi Berlinin sovet qoşunları tərəfindən mühasirəyə alınması (Birinci Berlin böhranı) baş vermişdi:

- 1945-1947-ci il
- 1948-1949-cu il
- 1949-1951-ci il
- 1947-1949-cu il
- 1946-1947-ci il

451 İkinci Berlin böhranı baş vermişdi:

- 1963-cü ildə
- 1948-ci ildə
- 1949-cu ildə
- 1955-ci ildə
- 1961-ci ildə

452 İkinci Berlin böhranı nəticəsində:

- AFR NATO-ya daxil olmuşdur
- AFR və ADR birləşmişdir
- Berlin divarı tikilmişdir
- Berlin divarı dağıdılmışdır
- AFR və ADR yaradılmışdır

453 Bunlardan hansı ATƏT-in yekun prinsiplərinə aid deyil:

- ərazi bütövlüyünə hörmət
- bir-birinin daxili işlərinə qarışmaq
- xalqların öz müqəddəratını təyin etmə hüququ
- insan hüquq və azadlıqlarının təmin olunması
- sərhədlərin toxunulmazlığı

454 Müasir dövrün formallaşmasına təsir edən əsas reallıqlar:

- Hərbi
- İqtisadi
- Mədəni
- Geosiyasi

- Siyasi

455 Regional integrasiya ilk olaraq harada başlamışdır?

- Uzaq Şərqdə
- Qərbi Avropada
- Şimali Amerikada
- Latin Amerikasında
- Çin və Rusiyada

456 MERKOSUR:

- Kanadada ictimai-siyasi təşkilatdır
- Latin Amerikasında integrasiya təşkilatıdır
- Afrikada integrasiya təşkilatıdır
- Latin Amerikasında hərbi-siyasi təşkilatdır
- Cənub-Şərqi Asiyada sosial-iqtisadi təşkilatdır

457 Qloballaşma prosesinin ən mənfi tərəfi hansıdır?

- İqtisadi problemlərin yaranması
- Mədəni və mənəvi dəyərlərin pozulması
- Ekoloji böhranların meydana gəlməsi
- Münaqişələrin kəskinləşməsi
- Siyasi-diplomatik qalmaqalların ortalığa çıxmazı

458 Dünya siyasetşünasları demokratikləşmə prosesini neçə mərhələyə bölürlər?

- Ziddiyyətli fikirlər mövcuddur
- 4
- 3
- 5
- Heç bir mərhələyə bölünmür, bütöv şəkildə öyrənilir

459 Şimali Amerika Azad Ticarət Assosiyasının yaradılması haqqında saziş nə vaxt imzalanmışdır:

- 1990-ci ilin yanvarında
- 1992-ci ilin dekabrında
- 1995-ci ilin aprelində
- 1988-ci ilin martında
- 1993-cü ilin mayında

460 Ümumdünya Ticarət Təşkilatı neçənci ildə fəaliyyətə başladı?

- 1999
- 1995
- 1990
- 2000
- 1992

461 1991-ci ildə hansı şəhərdə keçirilən görüşdə Avropa Birliyinin yaradılması layihəsi bəyənildi:

- Roma
- Maastrix
- Paris

- London
- Vaşinqton

462 Kosovo münaqişəsinin həllində hansı təşkilat həlledici rol oynadı?

- BMT
- NATO
- AB
- Varşava Müqaviləsi Təşkilatı
- ATƏT

463 Qloballaşma dövründə beynəlxalq münasibətlərin xüsusiyyəti deyil:

- qeyri-dövlət strukturlarının iqtisadi potensialının artması
- insan hüquqlarının hər bir dövlətin daxili işi olması
- dövlətlərin daxili və xarici siyaseti arasında sərhədlərinitməsi
- milli dövlətlərin başlıca mövqelərdən sıxışdırılması
- siyasetin iqtisadıləşməsi

464 İnteqrasiya nəticəsində baş vermir:

- vahid regiondaxili bazar formalası
- dövlətin ərazi bütövlüyü pozulur
- pul, xidmət, istehsal münasibətləri milli sədlərdən azad edilir
- dövlətlərin qarşılıqlı iqtisadi asılılığı artır
- ümumi təsərrüfat sistemi formalası

465 Müasir beynəlxalq münasibətlər sistemi nə zamandan formallaşmağa başladı?

- ATƏT yarandıqdan sonra
- XX əsrin 90-cı illərin sonlarından
- XX əsrin 80-ci illərin sonlarından
- NATO yarandıqdan sonra
- "Soyuq münaribə"nin başlaması ilə

466 2001-2008-ci illərdə ABŞ-ın xarici siyasetinin əsasını təşkil edirdi:

- Çəkindirmə siyaseti
- Beynəlxalq terrorizmə qarşı mübarizə
- Müsəlman dövlətləri ilə əlaqələrin bərpa edilməsi
- Nüvə silahlarının yayılmasına qarşı beynəlxalq əməkdaşlıq
- Çevik siyaset

467 NAFTA haqqında müqavilə nəzərdə tuturdu:

- Elmi-tədqiqat işlərinin əlaqələndirilməsini
- Avropada azad ticarət zonası yaradılmasını
- Şimali Amerikada azad ticarət zonası yaradılmasını
- Farmokoloji agentliklər assosiasiyanın yaradılmasını
- Ərzaq yardımı göstərilməsini

468 Şimali Amerika azad ticarət assosiasiyanına daxildir:

- ABŞ, Meksika, Argentina
- ABŞ, Kanada, Meksika

- ABŞ, Braziliya, Kuba
- Kanada, Meksika, Panama
- Kanada, Panama, Braziliya

469 Deyton sazişi harada müharibəni başa çatdırıldı?

- Kampuçiyada
- Bosniya-Hersoqovinada
- Əfqanistanda
- Somalidə
- Fələstində

470 ABŞ əfqanistanda antiterror əməliyyatına nə vaxt başladı:

- 2005-ci il mayın 16-da
- 2001-ci il oktyabrın 7-də
- 2001-ci il sentyabrın 13-də
- 2003-cü il martın 20-də
- 2004-cü il iyulun 14-də

471 Avropada İkinci dünya müharibəsindən sonra ən böyük hərbi münaqişə hansı idi?

- Kosovo münaqişəsi
- Bosniya münaqişəsi
- Qərbi Berlin münaqişəsi
- Qarabağ münaqişəsi
- Kipr münaqişəsi

472 İnteqrasiya prosesi öz inkişafında bir neçə mərhələdən keçir: 1. ölkələrin iqtisadi fəaliyyəti birləşdirilir 2. ölkələrin iqtisadi fəaliyyəti məhdudlaşır 3. ölkələrin daxili və xarici siyasəti əlaqələndirilir 4. ölkələr NATO-ya daxil olmalıdır 5. ölkələrin müdafiə və təhlükəsizlik məsələləri ümumi mərkəzdən idarə olunur

- 2, 3, 4
- 1, 3, 5
- 3, 4, 5
- 2, 4, 5
- 1, 4, 5

473 ATƏT hansı dövlətlərin təşəbbüsü ilə yaradılmışdır:

- cavabların heç biri düzgün deyil
- Keçmiş Sovet İttifaqı və sosialist dövlətlərinin
- ABŞ və Qərbi Avropa dövlətlərinin
- «Soyuq müharibə» iştirakçı olmayan dövlətlərin
- Bitərəf dünya dövlətlərinin

474 Müasir dövrdə beynəlxalq münasibətlər aləmində dövlətlər əsasən hansı xüsusiyyətlərinə görə qruplaşdırılır?

- Hərbi gücünə görə
- Beynəlxalq proseslərə təsir imkanlarına görə
- İnsan potensialına görə
- Təbii ehtiyatlarla zənginliyinə görə
- İqtisadi qüdrətinə görə

475 NATO-nu genişləndirmək və onu Avropada hakim hərbi siyasi struktura çevirmək istəyən ABŞ və Avropanın əsas dövlətlərinin məqsədi:

- Varşava Müqaviləsi Təşkilatının dağılmasından sonra ona üzv olmuş ölkələrin Qərbin hərbi siyasi və iqtisadi strukturlarına integrasiyasını təmin etmək
- Şimali Atlantika Təşkilatını yeni təhlükəsizlik sisteminin təməlinə çevirmək
- Yuqoslaviyadakı münaqişələrin qarşısını almaq
- Yaxın Şərqiň neft bazalarına nəzarəti ələ keçirmək
- Rusiyarı sixışdırmaq

476 1993-cü ildə Rusiya ilə ABŞ arasında imzalanmış strateji hücum silahlarının ixtisasına dair müqaviləyə görə:

- nüvə raket istehsalı dayandırılmalı
- sualtı qayıqlardakı raketlərin döyüş başlıqları ləğv edilməli
- strateji hücum raketlərindəki döyüş başlıqlarının sayı müəyyənləşməli
- Rusiyanın bütün strateji nüvə silahları Birləşmiş strateji komandanlığı tabe olmalı
- döyüş başlığı bölünən yerüstü bazalı ballistik raketlər saxlanılmalı idi

477 C.Buş 2002-ci ildə üç ölkəni müasir terrorizmə dəstək verdiklərinə görə şər üçbucağına daxil etmişdir. Bu ölkələr:

- İran, İraq, Suriya
- İran, İraq, Şimali Koreya
- Kuba, Nikaraqua, Suriya
- İraq, Suriya, Kuba
- İraq, Kuba, Əfqanıstan

478 Aralıq dənizi – keçmişin okeanıdır, Atlantik okean – indinin okeanıdır, Sakit okean isə - gələcəyin okeanıdır fikrini kim söyləmişdir?

- Yaponiyanın baş naziri Makino
- ABŞ dövlət katibi C.Hey
- Almaniyanın kansleri O.Bismark
- İngiltərənin baş naziri D. Lloyd Corc
- Fransanın baş naziri J.Klemanso

479 ATƏT-in hansı sammitdə müasir beynəlxalq münasibətlər sisteminin əsas prinsipləri və beynəlxalq hüququn əsas normalarını müəyyən edən xartiya qəbul olundu?

- 1994-cü il Budapeşt sammitində
- 1990-cı il Paris sammitində
- 1999-cu il İstanbul sammitində
- 1992-ci il Helsinki sammitində
- 2010-cu il Astana sammitində

480 XX əsrin 90-cı illərinə aiddir: 1. Çexoslovakianın dağılması 2. Praqa baharı 3. Yuqoslaviyanın parçalanması 4. Kipr böhrəni

- 2, 4
- 1, 3
- 2, 3
- 1, 4
- 1, 2

481 Azərbaycan neçənci ildən NATO-nun Sülh naminə tərəfdaşlıq programına qoşuldu?

- 1996, noyabr
- 1994, may
- 1992, dekabr
- 1993, oktyabr
- 1995, yanvar

482 Azərbaycan nə zaman ATƏT-ə üzv qəbul edildi:

- 1993-cü il 29 oktyabr
- 1992-ci il 20 yanvar
- 1991-ci il 9 noyabr
- 1992-ci il 2 mart
- 1991-ci il 13 dekabr

483 Azərbaycan neçənci ildə BMT üzvlüyünə qəbul edildi?

- 1995
- 1992
- 1991
- 1993
- 1994

484 əsrin müqaviləsi neçənci ildə imzalandı?

- 1998
- 1994
- 1992
- 1995
- 1996

485 Müstəqil Azərbaycanın qəbul olduğu ilk beynəlxalq qurum:

- BMT
- İKT
- GUAM
- AŞ PA
- ATƏT

486 Türkiyə Azərbaycanın müstəqilliyini nə zaman tanıdı?

- 1992-ci il 2 yanvarda
- 1991-ci il 20 noyabrda
- 1991-ci il 11 dekabrda
- 1991-ci il 13 dekabrda
- 1991-ci il 9 noyabrda

487 Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət hansıdır?

- İran
- Tunis
- Türkiyə
- Pakistan
- Rumınıya

488 Hansı təşkilat Ermənistanı ilk dəfə təcavüzkar dövlət kimi tanımışdır?

- BMT
- İKT
- AB
- GUAM
- ATƏT

489 ATƏT-in Minsk Qrupuna neçə dövlət daxildir:

- 5
- 10
- 9
- 7
- 11

490 Azadlığı Müdafiə Aktı na 907-ci düzəliş də nə nəzərdə tutulurdu:

- Azərbaycana qarşı hərbi əməliyyatlara başlamaq
- Diplomatik münasibətləri kəsmək
- Azərbaycana hər cür yardımı qadağan etmək
- Hərbi sahədə əməkdaşlığı dayandırmaq
- Bakıda səfirlik təsis etmək

491 ABŞ konqresi Azadlığı Müdafiə Aktı na 907-ci düzəliş adlı sənədi nə zaman qəbul etdi?

- 1994
- 1992
- 1990
- 1993
- 1991

492 Hansı təşkilat Azərbaycanın demokratikləşməsi prosesində ən ardıcıl və məqsədyönlü fəaliyyəti ilə seçilir:

- ATƏT
- Avropa Şurası
- Birləşmiş Millətlər Təşkilatı
- NATO
- İslam Konfransı Təşkilatı

493 Azərbaycan nə zaman NATO Parlament Assambleyasına assosiativ üzv seçildi?

- 1999-cu ildə
- 2001-ci ildə
- 2002-ci ildə
- 2000-ci ildə
- 1996-ci ildə

494 ABŞ Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımışdır:

- 1992-ci il noyabrın 17-də
- 1991-ci ilin dekabrin 25-də
- 1992-ci ilin martın 10-da
- 1993-cü il mayın 28-də
- 1991-ci il oktyabrın 18-də

495 1997-ci ildən bəri ATƏT-in Minsk Qrupuna hansı dövlətlər həmsədrlik edir:

- ABŞ, Rusiya, Türkiyə
- Rusiya və Türkiyə
- Rusiya, İngiltərə, Fransa
- ABŞ və Rusiya
- ABŞ, Rusiya, Fransa

496 1994-1997-ci illər ərzində ATƏT-in Minsk Qrupuna hansı dövlətlər həmsədrlik etmişdir?

- İsveçrə və Rusiya
- İsveç və Finlandiya
- Rusiya və Finlandiya
- ABŞ və Rusiya
- Türkiyə və Fransa

497 İranın təklif etdiyi Cənubi Qafqazda vahid təhlükəsizlik sisteminin 3+2 formulunda hansı dövlətlərin iştirakı nəzərdə tutulurdu?

- Azərbaycan, Gürcüstan, Ermənistan, ABŞ, Türkiyə
- Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, İran
- Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə
- Azərbaycan, Gürcüstan, Ermənistan, İran, Türkiyə
- Azərbaycan, Gürcüstan, Ermənistan, ABŞ, İran

498 1999-cu ildə ATƏT-in İstanbul sammitində elan olunan Regionda Təhlükəsizlik və əməkdaşlıq Paktı nın yaradılması təşəbbüsü kimə məxsus idi?

- Gürcüstan Respublikası Prezidenti E.Şevardadze
- Azərbaycan Respublikası Prezidenti H.Əliyev
- Ermənistan Respublikası Prezidenti R.Koçəryana
- Türkiyə Cumhuriyyəti Prezidenti Ə.N.Sezər
- Rusiya Federasiyası Prezidenti V.Putin

499 Aşağıdakılardan biri Azərbaycanın xarici siyaset prioritetləri sırasında verilə bilməz:

- Xaricdə yaşayan azəbaycanlıların hüquqlarının qorunması, eləcə də onlardan Azərbaycanın milli maraqları üçün istifadə edilməsi
- Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı tezliklə Güney Azərbaycan probleminin həllinə nail olunması
- Avropa Birliyi sistemində və qlobal dünya siyaseti məkanına integrasiya etmək
- Azərbaycanın dövlət müstəqilliyinin və mill təhlükəsizliyinin təmin edilməsi
- Müstəqil neft strategiyasını reallaşdırılması vəzifəsi

500 Azərbaycanda beynəlxalq münasibətlər elmi nə zamandan təşəkkül tapmağa başladı?

- Azərbaycan BMT-yə üzv qəbul olunduqdan sonra
- Bakı Dövlət Universiteti təsis edilməsi ilə
- 2000-ci ildən bəri
- II dünya müharibəsi illərində
- SSRİ dağıldıqdan sonra